

QARABAĞ AZƏRBAYCANDIR!

RƏSMİ DÖVLƏT QƏZETİ



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 244 (8560) BAZAR, 22 noyabr 2020-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



Azərbaycanı dünyaya daha yaxından tanıdan Qələbə

Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və ordumuzun rəşadəti sayəsində Vətən savaşı zəfərlə başa çatdı

Dövlətçilik tariximizi şərəfləndirən bayram günləri ilə zəngin olan noyabr ayı indi bizim üçün daha əlamətdardır. Çünki noyabrın 8-də xalqımızın mədəniyyət məbədi, musiqi beşiyi Şuşanı 28 illik işğaldan sonra ordumuz azad etdi. Ardınca isə Ermənistanın kapitulyasiya aktına imza etməsi ilə Azərbaycan Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirdi.

Ağdamın döyüşsüz azad edilməsi şanlı Qələbəmizin nəticəsidir

Günlərdir ki, Azərbaycan xalqı illərdən bəri dərin intizarla gözlədiyi hadisənin - torpaqlarımızın azad olunmasının sevincini yaşayır. Bu sevinci bizə İlham Əliyevin Ali Baş Komandanı olduğu rəşadətli Azərbaycan Ordusu yaşatdı. 44 günlük Qarabağ savaşında ordumuz sözün bütün mənalarında qəhrmanlıq, hərbi peşəkərlilik nümayiş etdirdi. Eyni zamanda Prezident İlham Əliyev hərbi əməliyyatların başladığı ilk gündən Azərbaycana qarşı yönələn bütün diplomatik həmlələri yüksək peşəkərliliklə dəf etdi. Ona görə bu Qələbənün müəllifi İlham Əliyev və Azərbaycan Ordusudur.

Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanat işğalçının kapitulyasiyasının hüquqi-rəsmi təsdiqi oldu. Bu bəyanatda nəzərdə tutulan məsələlər Azərbaycanın güc yolu ilə Ermənistanı respublikamızın ərazi bütövlüyü ilə razılaşmalarının yerinə yetirilməsinə məcbur etməsidir. Bəyanatın şərtlərinə əsasən noyabr ayının 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət bayrağı ucaldılıb, Dövlət himni səsləndirilib. Beləliklə, 27 illik işğaldan sonra Ağdam azadlığına, öz sahiblərinə qovuşdu.

Ardı 6-cı səh.

Prezident İlham ƏLİYEV: "Dağlıq Qarabağ münaqişəsi" söz birləşməsini daha eşitməyəcəyimə ümid edirəm"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Rusiyanın qurumlararası nümayəndə heyətinə daxil olan Rusiya Baş nazirinin müavini Aleksandr Novak və Aleksey Overçuk, Səhiyyə naziri Mixail Muraşko, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti - "Rospotrebnadzor"un rəhbəri Anna Popova, "Rusiya Demir Yolları" ASC-nin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozoyrov da iştirak ediblər.



Qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

Ardı 2-ci səh.

Yurd həsrətlilər doğma yerlərə rahat yollarla dönəcəklər İşğaldan azad edilmiş ərazilərdə yeni infrastrukturun qurulmasına başlanılıb

Hələ qədim zamanlardan müdriklər deyiblər ki, abad kənd yolundan bəlli olar. Müasir dünyamızda isə yollar olmadan heç bir inkişaf və tərəqqidən söhbət gedə bilməz.

Azərbaycanda ən müasir infrastruktur yaradılmasına önəm verən Prezident İlham Əliyev yeni yolların çəkilməsinə də xüsusi diqqət ayırır.

Həm də söhbət geniş mənada yollardan gedir. Son illər Azərbay-

Ardı 8-ci səh.

Üçtərəfli bəyanatın müddəaları uğurla həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin salamlayan Prezident İlham Əliyev dedi:

- Hörmətli cənab nazir, Hörmətli nümayəndə heyətinin üzvləri.

Sizi Azərbaycanda salamlamağa şadam. Sergey Kujıqetoviç, sizinlə 3 ay bundan əvvəl görüşmüşük. O vaxt siz Ordu Oyunları ilə əlaqədar Azərbaycana gəlmişdiniz. Bu gün biz Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın yerinə yetirilməsi ilə bağlı məsələ-



ləri müzakirə edəcəyik. Bizim fikrimizcə, Bəyanatın müddəaları uğurla həyata keçirilir və bu, həm Azərbaycan tərəfinin, həm də Ermənistan tərəfinin çoxillik münaqişəyə son qoymağa və siyasi nizamlaşma mərhələsinə çıxmağa hazır olduğunu bir daha nümayiş etdirir.

Ardı 2-ci səh.

Məhdudiyyətlərin tətbiqi vətəndaşlarımızı qorumaq üçündür

Koronavirus bütün ölkələrdə tüğyan etməkdədir. İnfeksiyaya yoluxanların sayı hər gün rekord sayda artaraq dünyadakı epidemik vəziyyəti gərginləşdirir. İnfeksiyaya yüksək yoluxma dinamikasının müşahidə edilməsi isə COVID-19-a qarşı daha effektiv tədbirlərin görülməsini zəruri edir. Bu səbəbdən də bir çox ölkələr sort karantin qaydaları tətbiq edir.

Ölkəmizdə də son dövrlər koronavirusa yoluxma sayı artıb. Hətta gündəlik yoluxma sayında rəqəmlər iki, üç minin üzərinə qalxıb ki, bu da qətiyyətlə arzuolunmaz haldır. Buna görə də respublikamızda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 28 dekabrədək uzadılıb.

Ardı 4-cü səh.



Prezident İlham ƏLİYEV: “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsini daha eşitməyəcəyimə ümid edirəm”



Əvvəli 1-ci səh.

- Hörmətli Sergey Viktoroviç.

Hörmətli nümayəndə heyətinin üzvləri.

Sizi Azərbaycanda salamlamağam şadam. Sizi yenidən görməyimə şadam. Şadam ki, ölkəmizə heyəti ilə gəlsiniz. Nümayəndə heyətinin tərkibi özlüyündə bugünkü müzakirələrin gündəliyini əks etdirir. Bütövlükdə, bizim münasibətlərimizin gündəliyi yeterincə genişdir, bütün sahələri əhatə edir. Lakin bu gün təbii ki, biz, ilk növbədə, Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın implementasiyası ilə bağlı məsələlər, həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi məsələləri barədə danışacağıq.

Regionda yeni, çox ümidverici şərait yaranıb. Əminəm ki, müsbət meyillər daha da artacaq. Hər halda Azərbaycan buna hazırdır və biz bu gün regionun inkişafı barədə düşüncələrimizi ətraflı müzakirə edəcəyik. Əlbəttə, üçtərəfli Bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm addımdır. Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin şəxsi rolu nu xüsusi qeyd etmək istədim. O, razılaşmanın mətninin hazırlanmasında çox fəal, səmərəli iştirak edib və bu razılaşmanın uğurla reallaşması faktı çox cəhətdən məhz bu mətnin altında Rusiya Federasiyası Prezidentinin də imzasının olmasından asılıdır.

Regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oynadığı mühüm rol da qeyd etmək istədim. Düşünürəm ki, bütövlükdə həm sülhməramlı missiya baxımından, həm də regionda

uzunmüddətli əməkdaşlıq baxımından tərəfdaşlığın formatı bu gün yeni xüsusiyyətlər kəsb edir. Mənim fikrimcə, bu, region ölkələrinin əsas mənafeələrinə uyundur, çünki bizim region ölkələri, təbii ki, təhlükəsizliyin möhkəmlənməsi məsələlərində də əsas rol oynamaqlıdır. Üçtərəfli Bəyanatda razılaşdırılmış məqamlar onu göstərir ki, xoş məram və konstruktiv yanaşma olduqda əvvəllər həll ediləməz hesab olunan məsələləri həll etmək olar.

Sizinlə biz nizamlaşma prosesinin bütün peripetiyalarını yaxşı bilirik. Lakin şadam ki, həm Azərbaycan xalqına, həm də Ermənistan xalqına, həm də Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın implementasiyası ilə bağlı məsələlər, həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi məsələləri barədə danışacağıq.

Regionda yeni, çox ümidverici şərait yaranıb. Əminəm ki, müsbət meyillər daha da artacaq. Hər halda Azərbaycan buna hazırdır və biz bu gün regionun inkişafı barədə düşüncələrimizi ətraflı müzakirə edəcəyik. Əlbəttə, üçtərəfli Bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm addımdır. Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin şəxsi rolu nu xüsusi qeyd etmək istədim. O, razılaşmanın mətninin hazırlanmasında çox fəal, səmərəli iştirak edib və bu razılaşmanın uğurla reallaşması faktı çox cəhətdən məhz bu mətnin altında Rusiya Federasiyası Prezidentinin də imzasının olmasından asılıdır.

Regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oynadığı mühüm rol da qeyd etmək istədim. Düşünürəm ki, bütövlükdə həm sülhməramlı missiya baxımından, həm də regionda

nın Prezidentinin mövqeyinə tamamilə sərিকəm. O, bəyan edib ki, bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsini daha eşitməyəcəyimə ümid edirəm. Mən də bunu daha eşitməyəcəyimə ümid edirəm. Ümid edirəm ki, Dağlıq Qarabağ barədə danışıqlar yalnız inkişaf, müharibənin nəticələrinin aradan qaldırılması və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik.

Bir daha xoş gəlmisiniz. Sizin gəlişiyyətinizə həmişə şadıq. Bu gün konstruktiv işləyəcəyimizə ümid edirik.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dedi:

- Çox sağ olun, hörmətli İlham Heydər oğlu. İlk növbədə, Sizə Rusiya Federasiyası Prezidentinin ən səmimi salamlarını çatdırıram. Biz buraya idarələrarası nümayəndə heyəti ilə gəlmişik. Onun Sizinlə razılaşdığı kimi, bizim bu səfərimiz kifayət qədər qısa müddətdə həyata keçiriləcəkdir. Bu, bizim, Rusiya Federasiyasının Prezidentinin 9 noyabr tarixli razılaşmalarının reallaşdırılması üzrə səyləri fəal dəstəkləmək və eyni zamanda, Azərbaycan Respublikası ilə bizim tərəfdaşlığımızın xüsusi strateji xarakterini vurğulamaq niyyətini əks etdirir. Bu gün burada bizim qarşılıqlı fəaliyyətimizin bütün istiqamətləri üzrə əməkdaşlığımızı aparılacaq söhbətlər, əlbəttə, ikitərəfli münasibətlərin xalqlarımızın rifahı naminə inkişaf etməsinə və çiçəklənməsinə yönələcək.

Biz Azərbaycanın 9 noyabr tarixli Bəyanatı dəstəkləyən mövqeyini yüksək qiymətləndiririk. Hörmətli İlham Heydər oğlu, Siz dediyiniz kimi, bu razılaşmanı heç də həmi dərhal qəbul etmədi, onu nəticə baxımından - qanunvericiliklərinə sən qoyulması, dinc həyata, bərpə proseslərinin nizamlaşmasına keçid, humanitar problemlərin həlli

baxımından deyil, geosiyasi oyunlar prizmasından interpretasiya etməyə çalışdılar. Bu isə, əlbəttə, müasir dünyanın tələblərinə uyğun deyil. Biz xüsusi əhəmiyyət veririk ki, Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlu bu regionda barışıq məsələsini daim vurğulayır və biz qəti əminik ki, eger həqiqətən kanonlar gətirilən hansısa maraqlar barədə deyil, insanlar barədə düşüncə, bütün gələcək işlərin mənası bundan ibarətdir.

Biz azərbaycanlı həmkarlarımızla birlikdə erməni tərəfinin də iştirakı ilə sülhməramlılarımız vasitəsilə əvvəlki yerlərinə qayıdan insanların mənafeyi naminə humanitar məsələlərin həllinin konkret yollarını fəal surətdə razılaşdırırıq. Buraya mülki infrastrukturun yaradılması, iqtisadi və neqliyyat kommunikasiyalarının açılması üçün bütün zəruri işlərin nizamlanması və əlbəttə, beynəlxalq təşkilatların, Qırmızı Xaç Komitəsinin, BMT-nin qanunvericilikləri, uşaqların problemləri üzrə strukturların, bu qədim regionda mədəni, dini irsini qorunub saxlanması məsələləri ilə daha fəal meşğul olmalı olan UNESCO-nun cəlb edilməsi daxildir.

Şübhəsiz, biz ümid edirik ki, Rusiya ilə birlikdə uzun illər boyu siyasi prosesə rəhbərlik edən ATƏT-in Minsk qrupunun həmsədrləri 9 noyabr tarixli razılaşmalar nəzərə alınmaqla və onların əsasında bu məsələlərin həllinə qoşulacaqlar. Dəfələrlə Sizin də vurğuladığınız, Prezident Putinin də dediyi kimi, bu işlər həmişə ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsasını təşkil edən prinsiplər məcrasında gedir.

Prezident İlham Əliyev Rusiya dövlətinin başçısı Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.

Üçtərəfli bəyanatın müddəaları uğurla həyata keçirilir



Əvvəli 1-ci səh.

Mən keçən dəfə Dağlıq Qarabağ münaqişəsinə dair bizim mövqeyimiz barədə sizə danışmışdım. Siz ölkəmizə avqustun axırında gəlmişdiniz. O vaxt həm iyul ayında, həm də avqust ayında Azərbaycana qarşı hərbi təxribat, silahsızlandırma üçün iki dəfə cəhd göstərilmişdi. Onlardan birincisi iyul ayında, sərhədin Tovuz rayonu hissəsində, digəri avqust ayında Ermənistan silahlı qüvvələrinin təxribat qrupu təmas xəttindən ölkəmizə soxulmağa cəhd göstərmiş və həmin qrupun rəhbəri saxlanılmışdı. Onun ifadələri məhz silahlı təxribat təşkil etmək niyyətində olduqlarını sübut edirdi. Mən siyasət davam etdi və onunla bitdi ki, sentyabrın axırında Ermənistan silahlı qüvvələri növbəti dəfə bizim yaşayış məntəqələrinə hücum etdilər və biz onlara layiqli cavab verməli olduq. Sonra nələr baş verdiyini biz hamımız yaxşı bilirik.

Qırx dörd günlük silahlı mübarizədən, silahlı əməliyyatlardan sonra sənə imzalandı. Mən həmin sənədi çox mühüm siyasi sənəd hesab edirəm, o, mahiyyət etibarilə çoxillik qarşıdurmaya nöqtə qoyur. Səizə, həmçinin Rusiyanın rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə bu mühüm siyasi sənədin hazırlanmasında və qəbul edilməsində şəxsən fəal iştirak etdiyinə görə təşəkkürümü bildirmək istədim.

Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan tərəfi müharibə aparılmasının bütün normalarını, habelə humanitar normaları kobud şəkildə pozub. Bizim şəhərlərimiz və kəndlərimiz hər gün bombardmana məruz qalırdı. Nəticədə aralarında uşaqların və qadınlara da olduğu 94 dinc Azərbaycan sakini həlak olub, 400-dən çox adam yaralanıb, 3 mindən çox ev yarasız vəziyyətə düşüb, yaxud tamamilə məhv edilib. Hərbi əməliyyatlar zonasının yaxınlığında yerləşən şəhərlər praktiki olaraq hər gün atəşlərə, minaatın və artilleriya atəşlərinə məruz qalırdı, dinc əhəlinin məhv edilməsi üçün Gəncə,

Mingəçevir, Bərdə və digər şəhərlərə ballistik raketlərlə məqsədyönlü şəkildə hücum edilirdi. Biz bütün bu hərbi cinayətləri - ballistik raketlərdən, kasetli və fosforlu döyüş sursatlarından istifadə edilməsini sənədləşdirmişik və Azərbaycan tərəfinin gərəciyi sonrakı hüquqi tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar vermişik.

Ermənistan əcnəbi müzdlulardan fəal istifadə edirdi. Bizdə çoxsaylı fotosənədlər və videosənədlər var, əcnəbi vətəndaşların, o cümlədən Fransa, ABŞ, Livan, Kanada, Gürcüstan və başqa ölkələrin vətəndaşlarının pasportları var. Bu vətəndaşların bir qismi erməni mənşəlidir, digərləri belə deyil. Lakin bu, məsələnin mahiyyətini dəyişmir, ona görə ki, Ermənistan tərəfindən əcnəbi müzdlulardan iştirak etməsi, əlbəttə, yolverilməzdir.

Bütün bunlara baxmayaraq, hərbi əməliyyatların nəticəsi hamıya məlumdur. Azərbaycan Ordusu parlaq hərbi qələbə qazandı və beləliklə, biz siyasi nizamlaşma müstəvisinə keçdik. Dünyə Azərbaycan Ordusu Ağdam şəhərinə, Ağdam rayonunun işğal altındakı qalan hissəsinə daxil oldu. Beləliklə, Bəyanatın bəndləri yerinə yetirildi.

Biz Rusiya Federasiyasının sülhməramlı missiyasının yerləşdirilməsini də alqışlayırıq. Bu missiya bizim müvafiq strukturlarla və bildiyimizə görə, Ermənistan tərəfi ilə də işgüzar əlaqəli şəkildə işləyir. Hesab edirəm ki, bu, vəziyyətin sabitləşməsi üçün mühüm amildir və Bəyanat imzalanandan andan atəşkəslə bağlı hər hansı ciddi pozuntular olmayıb və əminəm ki, olmayacaq.

Biz Azərbaycan ərazisində atəşkəsin mübahidə edilməsi üzrə mərkəz yaradılması barədə Rusiya Federasiyası ilə Türkiyə arasında danışıqların fəal gedişini də alqışlayırıq. Hesab edirik ki, bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün çox mühüm elementdir. Biz Türkiyə rəhbərliyinə və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanla hərbi əməliyyatların dayandırılması üçün ilkin şərait yaradılmasında iştirakına görə təşəkkür edirik.

Həm Rusiya, həm də Türkiyə - bizim üçün dost olan iki ölkə, iki qonşumuz atəşkəsə riayət edilməsi və atəşkəsə nəzarət tədbirlərində iştirak edəcəklər. Bu da bizim qonşularımız olan iki ölkə arasında, habelə regional əməkdaşlıq çərçivəsində qarşılıqlı fəaliyyət formatının möhkəmlənməsinə dəlalət edir. Ümidvaram ki, bugünkü atəşkəs və Ermənistan ilə münasibətlərin normallaşması barədə bizim planlarımız, - eger onlar Ermənistan tərəfindən müsbət qəbul edilərsə, - regionda yeni vəziyyətin, əməkdaşlığın, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün şərait yarada bilər. Bu, hamının xeyrinə olar. Bizim regionda məskunlaşan xalqlar da, qonşularımız da, bütövlükdə dünya da daha təhlükəsiz olacaq.

Sizi daha salamlayıram. Çox şadam ki, siz ölkəmizə böyük nümayəndə heyəti ilə gəlsiniz, bu gün müzakirə etmək üçün geniş gündəliyimiz var. Bir daha xoş gəlmisiniz.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu dedi:

- Sağ olun, hörmətli cənab Prezident. Əvvəllər, Sizə təşəkkür edirəm ki, bizimlə görüşmək, bir qismi təcili, əksəriyyəti aktual, ümdə olan məsələlərin müzakirə edilməsi üçün vaxt tapmışınız. Zaman dinamik hərəkət edir, sürətlə keçir. Rusiya, Azərbaycan və Ermənistan dövlətlərinin rəhbərləri tərəfindən plan, mənim fikrimcə, tarixi Bəyanat qəbul edildikdən sonra o qədər də çox vaxt keçməyib, lakin sülhməramlı kontingent, sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yeni orada 23 post var. Təmas xəttində təhlükəsizliyi təmin etmək üçün magistrat tərəfdə yerləşən bu postlar nəzərə götürülüb. Köçkünlərin qayıtması başlanıb. Əlbəttə, nizamlanmış bütün işlər bu gün öz nəticələrini verir.

Siz qeyd etdiyiniz kimi, bu müddətdə, ola bilsin, nadir istisnalarla, hesab edirik ki, əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir və mən əminəm ki, bundan sonra da belə olacaq.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 177-VIQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1187-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 177-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərar alır:

1. Müəyyən edilsin ki:
1.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.3-1-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.2. həmin Qanunun 18.65.3-1-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1187-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 149 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1239) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.3.2-ci yarımbənd ləğv edilsin;
2.2. aşağıdakı məzmununda 1.3-1-ci bənd əlavə edilsin:
“1.3-1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 33-5-ci maddəsinə uyğun olaraq, hər növbəti il üçün dövlət rüsumunun məb-

ləğlərinin, Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi üçün həmin məbləğlərin təsdiq edilməsi haqqında müvafiq normativ hüquqi aktın layihəsini cari il sentyabr ayının 25-dək “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.16-cı maddəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;”

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 177-VIQD nömrəli Qanununun irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2020-ci il

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərar alır:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7 (I kitab), maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45, № 4, maddələr 571, 596, № 5, maddə 797, № 7, maddələr 1176, 1181, 1190, 1192, № 8, maddələr 1360, 1363, 1371, № 11, maddələr 1681, 1694; 2020, № 5, maddələr 521, 524, № 6, maddə 665, № 7, maddələr 824, 828, 837, 851, 853) aşağıdakı dəyişikliklər edilsin:

1. 18.65.3-ü maddədə “müqavilələrin” sözü “müqavilələr əsasında həmin neqliyyat vasitələrinin” sözləri ilə əvəz edilsin.
2. 18.65.3-1-ci maddədə “bu Qanunun 18.65.3-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla,” sözləri “minik avtomobillərinin yaxın qohumlarına (er-arvad, uşaqlar, valideynlər, övladlığa götürülən və övladlığa götürülənlər, babalar, nəvələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları ilə əlaqədar, habelə bu Qanunun 18.65.3-1-ci maddəsində nəzərdə tutulmayan digər hallarda” sözləri ilə əvəz edilsin.
3. 18.65.3-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“18.65.3-1. Yaxın qohumlara (er-arvad, uşaqlar, valideynlər, övladlığa götürülən və övladlığa götürülənlər, babalar, nəvələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özəninkiləşdirilməsi haqqında müqavilələr və hərəcin nəticələri haqqında protokollər əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 oktyabr 2020-ci il

Biz birlikdə güclüyük!

Operativ Qərargahın respublika müşavirəsində pandemiya ilə bağlı vəziyyət müzakirə olunub



Noyabrın 21-də Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın respublika müşavirəsi keçirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirədə Operativ Qərargahın üzvləri ilə yanaşı, 68 rayon və şəhərin icra hakimiyyəti başçıları, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin yerli şöbələrinin

reisleri, rayon və şəhər prokurorları, səhiyyə şöbələrinin və sanitariya-epidemioloji stansiyaların rəhbərləri iştirak ediblər.

Baş Nazir Əli Əsədov bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu müharibəni qələbə ilə başa vuraraq işğal altında olan torpaqları azad edib. Müharibənin gedişində bütün imkanlar qələbənin təmin edilməsi üçün səfərbər olunmuşdu. İndi pandemiya ilə mübarizə yenidən prioritet məsələ olaraq gündəlikdədir və bütün imkanlarımızı bu istiqamətdə səfərbər etməliyik.

Müşavirədə son bir neçə həftə ərzində ölkə ərazisində pandemiyanın vəziyyəti, yoluxmanın dinamikası, səhiyyə sahəsində görülən işlər, karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət və s. məsələlər müzakirə olunub. Yoluxma-

nın xüsusilə yüksək olduğu rayon və şəhərlərdəki vəziyyət ayrıca müzakirə edildi.

Müşavirədə qərara alınıb ki, yoluxmanın xüsusilə yüksək olduğu və sərt karantin rejiminin tətbiqi edildiyi rayon və şəhərlər əsas götürülməklə bütün ölkə ərazisində maskalardan istifadə ilə bağlı yeni qaydalar da daxil olmaqla, rejimin bütün tələblərinə nəzarət gücləndirilsin, maarifçilik işləri genişləndirilsin.



Koronavirusdan qorunmaq mümkündür

Hər gün dünyanın müxtəlif ölkələrindən COVID-19-la bağlı verilən məlumatlar "yoluxma sayı yüksəlib" sözləri ilə bitir. Vəziyyət nöinki yaxşılaşma doğru deyildir, əksinə, gündən-günə ağırlaşır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında da dünyada son həftədə koronavirusa yoluxanların da, bu təhlükəli virus səbəbindən vəfat edənlərin də sayının artdığı açıqlanıb.

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 56 milyon 421, indiyədək 56 500 421 nəfər koronavirusa yoluxub, 1 353 376 nəfər bu virusdan dünyasını dəyişib, 39 302 041 nəfər sağalıb. Hazırda dünyada 15 845 004 aktiv koronavirus xəstəsi var. Onlardan 101086-nin vəziyyəti ağır qiymətləndirilir.

Aylardır ki, dünyanın böyük, inkişaf etmiş ölkələri belə bu beləli virusun qarşısında aciz qalıb. Koronavirusla bağlı hər gün yenilənən statistikada yəndə Amerika və Avropa ölkələri ön sıralardadır. Azərbaycanla qonşu olan İran, Rusiya və Türkiyə kimi böyük ölkələrdə koronavirusa yoluxanların sayı artmaqda davam edir.

Öksər ölkələrdə yaranmış kritik vəziyyətə görə karantin rejimi sərtləşdirilib. İnfeksiyanın yayılmasının qarşısını almaq məqsədilə müxtəlif tibbi-profilaktik tədbirlər həyata keçirilir. Sütka ərzində koronavirusdan dünyasını dəyişənlərin sayı 116, virusa yoluxanların sayı isə 4215 nəfərə yüksəlib Türkiyədə də karantin rejimi qaydalarına nəzarət yenidən gücləndirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında bildirib ki, yoluxma halları belə davam edərsə, hamı üçün ağır nəticələrə gətirib çıxaracaq. Ərdoğan çıxışında deyib: "Bununla əlaqədar olaraq həftəsonları saat 10:00-20:00 arası istisna olmaqla, küçələrə çıxmaq məhdudlaşdırılacaq. Məktəblər ilin sonuna qədər onlayn olaraq davam edəcəklər".

Koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı son statistika Azərbaycanda da vəziyyəti yaxşılaşma doğru dəyişmədiyini göstərir. Təəssüf ki, son günlər dünyada olduğu kimi, ölkəmizdə də bir sıra obyektiv və subyektiv səbəblərdən yeni növ koronavirus infeksiyasına yoluxma halları artıb.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov məlumat verib ki, bir çox xəstələr özlərini koronavirusdan evdə müalicə etməyə çalışırlar. Həmin xəstələr sonradan ağırlaşmış formada xəstəxanaya müraciət edirlər ki, bu da həm xəstələri, həm də həkimləri çətin vəziyyətdə qoyur: "Koronavirusa qarşı hekim təyinatı olmadan müxtəlif dərmanların istifadəsi fəsadlara səbəb ola bilər".

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov məlumat verib ki, bir çox xəstələr özlərini koronavirusdan evdə müalicə etməyə çalışırlar. Həmin xəstələr sonradan ağırlaşmış formada xəstəxanaya müraciət edirlər ki, bu da həm xəstələri, həm də həkimləri çətin vəziyyətdə qoyur: "Koronavirusa qarşı hekim təyinatı olmadan müxtəlif dərmanların istifadəsi fəsadlara səbəb ola bilər".

Azərbaycanda koronavirusa yoluxma sayının hər gün artması narahatlıq doğurur. Aidiyyəti qurumlar tərəfindən ölkədəki sanitariya-epidemioloji vəziyyəti təhlil olunaraq bütün lazımi addımlar atılır. Amma görülən tədbirlərin effektiv olması üçün vətəndaşların da karantin qaydalarına tələblərinə tam şəkildə əməl etmələri vacibdir.

Bu ciddi təhlükədən qorunmaq üçün hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməli və bir an belə məsuliyyət hissini unutmamalıdır.

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Məhdudiyyətlərin tətbiqi vətəndaşlarımızı qorumaq üçündür



Əvvəli 1-ci səh.

Bununla belə, son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından bəzi qadagaları yenidən tətbiq edilməsinə də qərar verilib. Belə ki, sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayilli, Quba, Xaçmaz rayonlarında bu qadagaların müddəti 7 dekabrədək uzadılıb.

Bakı Metropolitenində sərnişinlərinin fəaliyyətinə tətbiq olunan məhdudiyyət də 28 dekabrədək uzadılıb və bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Eyni zamanda şənbə və bazar günləri həyatı əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Dünyadakı, o cümlədən Azərbaycandakı mövcud sanitariya-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan yaş 65-dən yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur. Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlarla da işçilərin say həddinin 30 faizədək azaldılması və digər

əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir.

Küçələrdə də maska taxmaq məcburidir

Digər bir mühüm qərar qapalı və açıq məkanlarda tibbi maskalardan istifadənin məcburi olması ilə bağlıdır. Artıq xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunur. Bununla da maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. Xatırladaq ki, tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov bildirib ki, açıq havadakı ictimai yerlərdə küçələrdə də daxildir və qeyd olunan tarixdən istər küçə, istərsə də park, bulvar və digər ictimai yerlərdə maska taxılması tələbi məcburidir. Bu tələblərin pozulması İnzibati Xətalara Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Qeyd edək ki, İnzibati Xətalara Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri

dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər üzrə, vəzifəli şəxslər iki yüz, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh alması şəxslərdən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

Yoluxmanı və ölüm sayını maksimum azaltmalıyıq

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, Nazirlər Kabinetinin Operativ Qərargahının koronavirusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətini artırılması, bəzi məhdudiyyətlərin tətbiqi edilməsi vaxtında verilmiş qərardır. Dünyada koronavirusa yoluxma tendensiyasının sürətlənməsi Cənubi Qafqaz regionundan, o cümlədən ölkəmizdən də yan keç-

məyib: "Bu baxımdan virusun yayılmasının qarşısını almaq üçün mütləq sərt addımlara gedilməli, yoluxmanı və ölüm sayını maksimum azaltmalıyıq. Əgər virusun geniş yayılmasının qarşısı alınmasa, fəsadları ağır ola bilər. Ona görə də xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməliyik. İndiki vəziyyətdə hər şey insanlara bağlıdır. Yeni insanlar profilaktik tədbirlərə, sanitariya normalara uyğun davranmasa, yoluxma halları daha da çoxalacaq. Xəstəliyini yeni dalğasına yol verməmək üçün bütün tələblərə, o cümlədən şəxsi gigiyenaya, özünüqoruma, kütləvi toplaşmalara yol verməmə, məsafə saxlama və s. kimi məsələlərə, qaydalara riayət olunması zəruridir.

Ə.Əmiraslanov onu da söyləyib ki, hər bir şəxsin sosial məsuliyyətdən irəliləyən davranışı, Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşısında duran vəzifələrin icrasının mümkün qədər effektiv olması ilə nəticələnər. Tətbiq olunmuş məhdudiyyətlərə əməl etmək lazımdır. Bu məhdudiyyətlərin tətbiqi yalnız əhalimizi qorumaq üçündür: "Təhlükənin öhdəsindən həm özümüz qaydalara əməl etməklə, həm də hər birimiz qaydaları pozanlara etiraz etməklə gələ bilərik. Tətbiq olunan qaydalar milli təhlükəsizlik və milli həmrəylik məsələ-

sidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur".

Həkim təyinatı olmadan müxtəlif dərmanların istifadəsi fəsadlara səbəb ola bilər

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün 21.11.2020
Ümumi yoluxanların sayı	89898
Yeni yoluxanların sayı	2735
Ümumi sağalanların sayı	62243
Yeni sağalanların sayı	1374
Aktiv xəstə sayı	26548
Bu günkü test sayı	16220
Ümumi test sayı	1592280
Bu günkü ölüm sayı	28
Ümumi ölüm sayı	1107

Azərbaycanda koronavirus infeksiyasına daha 2735 yoluxma faktı qeydə alınıb, 1374 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 2735 yoluxma faktı qeydə alınıb, 1374 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabinetinin Operativ Qərargahından AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

Hazırkı dövrdə ölkəmizdə 89 min 898 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 62 min 243 nəfər müalicə olunaraq sağalıb, 1107 nəfər vəfat edib. Aktiv xəstə sayı 26548 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 592 min 280 test aparılıb. Dünənki test sayı isə 16220-dir.



Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"



YAP-ın nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Fəxrə xiyabana gəldərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri, YAP-ın yaradıcısı Heydər Əliyevin məzarını ziyarət edib, öhnə əkil və gül dəstələri qoyublar.



YAP-ın Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzari üzərinə tər güllər düzülüb.

Qeyd edək ki, tarixin yetişdirdiyi nadir şəxsiyyətlərdən olan Ulu Öndər Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin qovuşuğunda Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub. Ümummilli Lider Heydər Əliyevin zəkası bütün mənəvləri aşaraq və qarşıya çıxan çətinliklərə baxmayaraq, Azərbaycanı tənəzzüldən, hərə-mərclikdən, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsindən uqurla çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı. Əbədi yaşar Lider Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə xalqın xidmətinə verdiyi töhfəni nümayiş etdirməklə yanaşı, həm də Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün nizamnaməsi və proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında ölkəmizdə hüquqi dövlət, sabit və sosializmə yönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəziyönlü siyasi partiya olan Yeni Azərbaycan Partiyasının banisidir.



Dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası hazırda sıralarında 760 mindən çox üzvü birləşdirərək ölkənin avanqard siyasi

qüvvəsi kimi respublikamızda YAP-ın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng quruculuq proseslərinin önündə gedir.

Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər xiyabanını da ziyarət edərək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsinə yazı edib, onların məzarları üzərinə və "Əbədi məşəl" abidəsinin öhnə gül düzüblər.

Azərbaycan və Fransa xarici işlər nazirlərinin telefon danışığı olub

Noyabrın 20-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Xarici İşlər naziri Jan-İv Lø Drian arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tərəflər bölgədəki son vəziyyət, 10 noyabr tarixli üçtərəfli bəyannamənin icrası, razılaşmadan irəli gələn bir sıra məsələlər, eləcə də humanitar məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar. Nazirlər Dağlıq Qarabağ və ətraf rayonlarda tarixi, dini abidələrin vəziyyətinin öyrənilməsi və qorunmasının vacibliyini vurğulayıb və bu istiqamətdə əməkdaşlığın həyata keçirilməsini qeyd ediblər.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

"Ermənistan təcavüzkarlığı, barbarlığı siyasət olaraq həyata keçirən dövlətdir"

Sentyabrın 27-dən başlayan Vətən uğrunda müharibədə öldürülmüş qələbələr silsiləsi hazırda da çox böyük uğurla davam etməkdədir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz müharibə dövründə cəbhədən-cəbhəyə müvəffəqiyyətlə irəliləyib, yüksək döyüş hazırlığı nümayiş etdirərək düşmənin müqavimətini qətiyyətlə dəf edib.

Ermənistan müharibə dövründə vurulan ziyanın bərpası üçün ən azı onilliklər lazım olacaq. Bu gün Ermənistanda xalqın etirazlarına səbəb cəbhədəki məğlubiyyətlə yanaşı, həm də maddi itkilərlə bağlıdır. Düşmənin sıradan çıxarılması, məhv edilmiş və ya xud da şanlı Ordumuz tərəfindən qənimət olaraq ələ keçirilmiş texnika ilə bağlı dəymiş zərərin ödənilməsi üçün uzun illər lazım olacaq.

Biz cəbhədə qazandığımız qalibyyətləri, eyni zamanda, diplomatik müstəvidə də davam etdiririk. Belə ki, Ermənistan məğlub ölkə olaraq kapitulyasiyanı imzaladı və bununla da Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxmaq məsələsini öz üzərinə öhdəlik kimi götürdü. Bu öhdəliyin icrası zamanı növbəti mərhələdə Ermənistan ordusu Ağdam rayonunun mərkəzi də daxil olmaqla bütün inzibati ərazi vahidlərindən çıxarılıb. Bu Qələbə həm də ona görə əhəmiyyətli ki, artıq torpaqlarımızın işğaldan azad edilməsi döyüşsüz həyata keçirilir. Yəni, 44 günlük müharibədə Azərbaycanın qazandığı zəfər nəticəsində Ermənistan ordusu təslim olaraq işğal etdiyi bütün ərazilərin təhvil verilməsini qəbul edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.

Adil Əliyev qeyd edib ki, noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz müraciətində Ağdam rayonunun tamamilə işğaldan azad olduğunu elan etdi və xalqımız bu Qələbə münasibətilə təbriklərini çatdırıb. Ağdam işğal edilmiş rayonlar arasında əhalinin sayına görə ən böyük rayondur. İşğaldan əvvəl Ağdamda 143 min insan yaşayırdı, hazırda isə rayon əhalisinin sayı 204 min nəfərdir. Ağdamın bir şəhər və 80 kəndi olmaqla ərazisinin 78 faizə qədər ermənilərin əlinə keçmişdi. Milli Məclis Sədrinin müavini təəssüflə bildirib ki, ermənilər işğal etdikləri ərazilərdə yalnız insanlara qarşı terror törətməyib, həm də tarixi, mədəni abidələrə qarşı öz barbar və vandal siyasətlərini həyata keçiriblər. Düşmənlərimiz tarixi məbədlərimizi vəhşicəsinə darmadağın edib, ərazilərimizin gəricə qaytarılması zamanı abidələrin dağılması belə söhbət aparıblar. Ağdam rayonundakı tarixi-mədəni abidələri talan edərək bütün infrastrukturunu məhv ediblər.



İşğala qədər Ağdam rayonunda fəaliyyət göstərən Çörək Muzeyi, Tarix-Ölkəşünaslıq Muzeyi, həmçinin digər dini abidə və ziyarətgahlar darmadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən, qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də qəddarcasına uçurulub. Xurşudbanu Nəvəvan türbəsinin indiki vəziyyətinə baxdıqda insanın ürəyi parçalanır. Ermənilər niyə bu cür türbə və abidələri məhv etmişlər, hansı səbəbdən mədəni irsin yox olması istiqamətində bu cür özbaşınalığa ediblər?

Adil Əliyevin sözlərinə görə, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haqa Konvensiyasının 1999-cu il tarixli protokolu var. Ermənistan bu protokolu ratifikasiya edib və bununla da həmin protokolun tələblərinə əməl etməyi öz üzərinə vəzifə olaraq götürüb. Lakin Ermənistan beynəlxalq hüququn digər normaları kimi, bu normaların da tələblərinə kobud şəkildə pozaraq öz vandallıq siyasətini davam etdirir.

"Yuxarıda göstərilənləri nəzərə alaraq xüsusilə qeyd etmək lazımdır ki, Ermənistanın işğalçı siyasəti yalnız ərazilərin işğalı ilə yekunlaşmayıb. Onların əsas hədəfləri sırasına işğal edilmiş ərazilərin talan edilməsi, maddi dəyəri olan bütün əmlakların qənimət olaraq ələ keçirilməsi və dağınməsi, əks-haldə məhv edilməsi nəzərdə tutulub. Bu işğal nəticəsində təkə Ağdam rayonuna dəyən ziyanın məbləği 13 milyon ABŞ dollarıdır. Azərbaycanın işğaldan azad edilən bütün ərazilərinə nəzarətdə gördüklər ki, Ermənistan işğal etdiyi rayonlarda, şəhərlərdə, kəndlərdə mövcud olan bütün tikililəri dağıdıb, tarixi-mədəni abidələri məhv edib. Bu işə onu deməyə əsas verir ki, Ermənistan yalnız işğalçı deyil, eyni zamanda, vandal və barbarlığı dövlət siyasəti səviyyəsində həyata keçirən ölkədir", - deyərək Milli Məclis Sədrinin müavini bildirib.

Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib

Noyabrın 21-də YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib.



YAP-ın Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videokonfransda çıxış edən Baş nazirini müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bu əlamətdar günün münasibətilə partiyanın sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və bütün partiya üzvlərinə təbrik edib. O bildirib ki, YAP-ın təsis edilməsinin 28-ci ildönümü Azərbaycanın rəşadətli Ordusu tərəfindən 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə əlaqədar xalqımızın böyük bayram əhvali-ruhiyyəsi və coşqusu ilə üst-üstə düşür. Hesab edirik ki, YAP öz tarixində ən şərəfli, ən yaddaqalan ad gününü qeyd edir.

Koronavirus pandemiyası ilə bağlı yaşanan məhdudiyyətlərə görə YAP öz əhəmiyyətini uyuğun olaraq bu ildönümünü təntənəli şəkildə keçirə bilməz də, ordumuzun zəfər yürüşü, torpaqlarımızın işğaldan azad olunmasından yaranmış əhvali-ruhiyyəyə YAP-ın yaradılmasının 28-ci ildönümünə xüsusi əhəmiyyət verir.

YAP-ın yaradılmasının Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu deyən Əli Əhmədov qeyd edib ki, 28 il bundan əvvəl yeni müstəqilliyinə qovuşmuş Azərbaycan o zaman ölkəyə rəhbərlik edənlərin bacarıqsızlığı və başıslanmaz səhvləri ucbatından ağır böhran içərisində böyüklər, qeyri-sabitlik ölkədə tüğyan edir, torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu: "Azərbaycan vətəndaşları əmin idi ki, cəmiyyətimizin özünə qayıdışının təmin edilməsi güdrətli şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində mümkün ola bilər. Bu da Azərbaycanı məhv olmaqdan xilas etmək üçün Yeni Azərbaycan Partiyasının yaranması vasitəsilə Heydər Əliyevin hakimiyyətə qayıtmasını təmin etməkdən ibarət idi. Buna görə də 28 il bundan əvvəl YAP-ın təsis olunması Azərbaycan cəmiyyəti, əslində, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının başlanğıcı, bununla əlaqədar yaranmış böyük xalq hərəkatı kimi dərk edir. Təsədüfi deyil ki, YAP yaranandan təxminən yarım il sonra partiyanın yaradıcısı və sədri Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıdıb, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı. Azərbaycan tarixinin yeni mərhələsi başlandı. İlk öncə böhran, qeyri-sabitlik cilovlandı, geniş və hərtərəfli islahatlar nəticə-

sində böyük bir inkişaf strategiyasına start verildi. Bu inkişaf strategiyası nəticəsində mühüm nəticələr əldə edildi. Bu strategiya Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələndi. Düşünürəm ki, Yeni Azərbaycan Partiyası uğurlu taleyi olan siyasi təşkilat hesab edilə bilər".

YAP sədrinin müavini qeyd edib ki, bütün bu nailiyyətlər bir partiyanın öz tarixi missiyasını və xalq qarşısında öz üzünə götürdüyü öhdəlikləri layiqlincə, ləyaqətlə yerinə yetirməsinə sübut kimi qiymətləndirilə bilər: "Yeni Azərbaycan Partiyası indiyə kimi qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərmiş və onun bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərə müşayiət olunacaq".

Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümünə həsr olunmuş videokonfrans nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov deyib ki, 28 illiyini qeyd etdiyimiz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası siyasi həyatda özünü təsdiqləmiş monolit bir qüvvədir. Partiya hər bir qərarda Heydər Əliyev ideyalarına, onun milli məfkuresinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurub. Bu gün YAP milli dəyərlərə əsaslanaraq inkişaf edir: "Buna görə də hazırda YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. YAP bu gün təkə Azərbaycanı azad edib, ölkəmizin hüduqlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. YAP-ın zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil həmişə xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmasıdır. Son illər respublikamızın iqtisadi

və sosial həyatında həyata keçirilən bu nəhəng işlərin icrasında ölkəmizin ən güclü və çoxsaylı partiyası olan YAP-ın üzvləri ön sıralarda olub, partiyamızın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması ilə təsdiq ediblər ki, YAP yalnız bu günün yox, həm də gələcəyin partiyasıdır. Çoxsaylı partiya üzvləri, bütün ölkə vətəndaşları qəlbən inanırlar ki, Ulu Öndərin qurucusu olduğu YAP hələ uzun illər ölkəmizin tərəqqisinə, onun daha da möhkəmlənməsinə öz layiqli töhfəsini verəcək".

"YAP-ın yaranmasının 28-ci ildönümü xalqımızın tarixində çox əlamətdar bir dövrə təsadüf edir. Bu gün Yeni Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş hadisələr yaşanır. YAP sədri, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun zəfərləri, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizə qızıl həflərlə daxil olub. Azərbaycan xalqı 30 illik işğala qəhrəmanlıqla son qoraya qələbə çaldı. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünü bərpa etdi və 10 noyabr tarixi Azərbaycan xalqının yaddaşına qələbə günü kimi yazıldı. Bu gün ilk dəfə biz YAP-ın ildönümünü torpaqlarımızın işğaldan azad olduğunu, ərazi bütövlüyümüzün bərpa edildiyi bir dövrdə qeyd edirik. Ona görə də qalib ölkənin vətəndaşları olan bütün Azərbaycan xalqı və hər birimiz çox xoşbəxtlik ki, bu fərəhli anları yaşayırıq. Bu şanlı tarixi yaratdığına görə Prezident, Ali Baş Komandan, partiyanın sədri qəhrəman İlham Əliyevə borcluq və ona dərin təşəkkürümüzü bildiririk", - deyərək E.İbrahimov vurğulayıb.

YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev çıxış edərək bildirib ki, Prezident, partiyanın sədri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən işğal altındakı torpaqlarımızın, o cümlədən Şuşanın azad edilməsi tariximizə qızıl həflərlə yazılıb. Azad edilmiş bütün ərazilərimizdə tezliklə böyük quruculuq işlərinin başlanacağına əminliyini ifadə edən T.Əliyev gələcəkdə partiyanın tədbirlərində Şuşada keçirilməsini təklif edib.

Milli Məclisin deputatı Fatma Yıldırım da çıxışında qeyd edib ki, YAP-ın yaradılmasının 28-ci ildönümü Azərbaycan xalqı üçün möhtəşəm tarixi hadisəyə, torpaqlarımızın erməni işğaldan azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsində qazandığımız parlaq qələbənin təntənəsini yaşadığımız günlərə təsadüf edir. F.Yıldırım bildirib ki, 28 illik fəaliyyəti dövründə partiyanız Ümummilli Lider Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçib. YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. Partiyamızın yarandığı vaxtdan Azərbaycan da keçirilən bütün ümummilli seçkilərdə parlaq qələbələr qazanması hər kəsə məlumdur. Hər seçkidən-seçkiyə partiyanın uğurlarının miqyası genişlənir və bu, seçkilərin nəticələrində də özünü aydın şəkildə ifadə edir.

"Bu gün Azərbaycanda bizim partiyamıza raqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. YAP ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Uğurlarımızın səbəblərindən biri də onların bizə əlavə stimül verməsidir. Hesab edirik ki, bundan sonra partiyanızın gələcək yubileylərini daha yüksək əhvali-ruhiyyədə qeyd edəcəyik. Çünki artıq qalib xalqın və dövlətin hakimi partiyasının nümayəndələridir", - deyərək Milli Məclis deputatı söyləyib.

Tədbirdə yekun vuran Əli Əhmədov bildirib ki, Azərbaycan tarixinin yeni mərhələsi başlayıb. O, əminliyini ifadə edərək vurğulayıb ki, gələcək illərdə partiyanızın yaradılmasının ildönümlərini daha böyük nailiyyətlərlə qeyd edəcəyik.

Baş Prokurorluq tərəfindən vətəndaşlarımıza xəbərdarlıq edilib

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək müddətində davam edən silahlı münaqişə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən müharibə qanunlarının və adət-lərinin pozulması faktlarına dair Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq hazırda ibtidai istintaq davam etdirilib, cinayət törətməmiş şəxslərin müəyyən olmaları məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər görülür.



Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla yanaşı, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Azərbaycanın hərbi qulluqlarının torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində tədbirlər davam etdirilib.

Bu kimi qanunsuz əməllərə yol verməmiş şəxslər müəyyən edilib məsuliyyətə cəlb edilməklə, istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

Baş Prokurorluq Azərbaycan Respublikasının vətəndaşlarını və hərbi qulluqlarını yuxarıda qeyd olunan qanun pozuntularının yolverilməzliyi barədə bir daha xəbərdar edir. Həmçinin bildirilir ki, 1992-ci ildən başlayaraq Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə arxeoloji qazıntıların aparılması, tarixi maddi və mədəni irs abidələrinin talanması, ekoloji cinayətlərə bağlı Baş Prokurorluğun istintaq idarəsində başlanılmış cinayət işləri üzrə istintaq aparılır, artıq işğaldan azad edilmiş ərazilərimizdə hadisə yerinə bəxış daxil olmaqla, zəruri istintaq-əməliyyat tədbirləri həyata

etməyə başlayıb, hazırda həmin videogörüntülərə bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilib.

Baş Prokurorluq bəyan edir ki, oxşar xarakterli qanun pozuntularına yol verməmiş şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcək.



Vətən tarixinin şərəf zəfəri

Azərbaycan xalqını səciyyəyləndirən ən böyük cəhətlərdən biri tarixboyu özünün milli kimliyini və dəyərlərini qoruyub saxlaması, nəsilən-nəsilə ötürməsidir. Hətta işğala, əsarətə məruz qaldığımız dövrlərdə belə xalqımız öz milli dəyərlərini, bütövlüyünü qoruyub saxlamışdır. Öz soy-kökümüzü unutmamağımızın nəticəsidir ki, həmişə azadlığa can atdıq, müstəqillik uğrunda mübarizəmizi davam etdirdik.

1991-ci il sovetlər birliyinin dağılması nəticəsində Azərbaycan xalqı müstəqilliyini bərpa etdi. Lakin ele sovet dövlətinin qızışdırıldığı erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarının nəticəsi olaraq xalqımız ötən əsrin 80-ci illərinin sonlarından ədalətsiz müharibə ilə üz-üzə qaldı. Birinci Qarabağ müharibəsində havadarlarından dəstək alan Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı rayonları işğal etdi.

Bu illər ərzində Azərbaycan heç vaxt işğal siyasəti ilə barışmadı, torpaqlarımızın azadlığı uğrunda danışıqlar prosesi başladı. Bu prosesdə beynəlxalq hüquq Azərbaycanın tərəfində idi. BMT tərəfindən 4 qətnamə də qəbul edilmişdi. Lakin yenə də havadarlarına arxalanan Ermənistan torpaqları azad etməkdən boyun qaçırdı. İşğalçı ölkə danışıqları, sadəcə, imitasiya etmək, vaxtı uzatmaqla Azərbaycanı işğal siyasəti ilə barışdırmağa çalışdı. Lakin xalqımız heç vaxt işğal siyasəti ilə barışmadı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu layiqincə davam

etdirən Prezident İlham Əliyev danışıqlar prosesinə sadıq olmaqla yanaşı, ordu quruculuğunu da həyata keçirdi. Eyni zamanda Prezident İlham Əliyev həmişə bəyan etdi ki, sülh danışıqları baş tutmayacağı təqdirdə, Azərbaycan torpaqlarını güc yolu ilə azad edəcək.

Təbii ki, hər bir tarixi hadisə üçün zaman lazımdır. O cümlədən torpaqlarımızın azadlığı uğrunda da zaman yetişməli və şərait formalaşmalı idi. 26 il davam edən atəşkəs rejimi dövründə yüz minlərlə məcburi köçkün bir an belə torpaqlarımızın azad olunması ilə bağlı ümidlərini itirmədilər, daim ölkə rəhbərliyinin siyasi xəttini dəstəklədilər. Əziz inkişaf siyasəti, müəmməl ordu quruculuğu ilə Prezident İlham Əliyev bu zamanı yetişdirdi. Ermənistanın danışıqlar prosesindən imtina etməsi isə Dağlıq Qarabağ probleminin güc yolu ilə həllini qaçılmaz etdi.

Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcridatından sonra əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu torpaqlarımızı azad edilməsi uğrunda Vətən müharibəsinə başladı.

Bu müharibə Azərbaycanın haqq savaşı idi. Biz öz vətənimiz, torpaqlarımız uğrunda müharibə aparırıq. Biz məcburi köçkün olmuş, öz torpaqlarından didərgin düşmüş, Xocalıya əliyalın qətlə yetirilmiş əhalinin, birinci Qarabağ müharibəsi ərəfində şəhid olmuş igid, qəhrəman oğul və qızlarımızın qisasını almalı idik. Müharibənin ilk günlərindən başlayaraq cəsur Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında daim yumruq kimi birləşib, həmrəylik nümayiş etdirdi. Bu müharibə xalqımızın necə güclü, qətiyyətli olduğunu bir daha bütün dünyaya göstərdi.

Qarabağın qara bəxtinə illərdə doğmayan günəş əldir, mərd övladlarının ora ayaq basması ilə yenidən işıq saçmağa başladı. 44 gün ərzində Azərbaycan Ordusu tarix yazdı, işğal altında olan torpaqlarımızı azad etdi. Noyabrın 10-da isə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi.

Azərbaycan əsgəri öz canı bahasına Füzulini, Cəbrayılı, Qubadlı, Zəngilanı və Qarabağın ürəyi olan Şuşanı düşməndən azad etdi. İlham Əliyevin diktesi və uğurlu siyasəti nəticəsində Dağlıq Qarabağın statusu məsələsi həlq olundu. Məğlubiyyətlə üzleşən Ermənistan Ağdamı, Kəlbəcəri, Laçını tərk etməyə razı oldu.

Bu zəfəri biz əsgərlərimizin, zabitarlarımızın, qanı, canı bahasına əldə etdik. Bu qalibyyəti Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin uğurlu və

uzaqgörən siyasəti nəticəsində əldə etdik. Cənab İlham Əliyev öz ordusu ilə birlikdə Azərbaycan tarixinin yeni bir şanlı səhifəsini yazdı. 30 ildən sonra torpaqları azad edən sərkərdə kimi tarixə düşdü. Artıq tarix kitablarımız dəyişəcək, bu qalibyyətimiz o kitabların səhifələrini qızıl hərflərlə bəzəyəcək. Bizim arzularımızda artıq Qarabağa yetişmək olmayacaq, çünki o arzumuz çatmışdır.

Kapitulyasiya aktına əsasən noyabrın 20-də düşmən Ağdam rayonundan çıxarıldı. Həmin gün xalq müraciət edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza təbriklərini çatdıraraq dedi: "Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız".

Bəli, Füzulidən, Cəbrayıldan, Qubadlıdan, Zəngilandan, Şuşadan sonra artıq Ağdam da işğaldan azad oldu. İndi Ağdamdan onun əsil sahiblərinin - Azərbaycan xalqının səsi eşidilir. 27 il taleyinə köçkünü yazılmış ağdamlılar torpaqlarının azad edilməsinin sevincini yaşayırlar. Hər bir ağdamlı bu sevinci ona yaşatdığına görə Ali Baş Komandan İlham Əliyevə və rəşadətli ordumuza minnətdardır. Hər bir ağdamlı azad olunmuş yurduna qayıdacağını səbirsizliklə gözləyir. Erməni vandallarının dağıtdığı, viran qoyduğu

yurd yerlərimiz dirçələcək, Ağdam rayonu keçmiş şöhrətini yenidən bərpa edəcək.

Torpaqlarımızı azad etməklə Azərbaycan dövləti pozulmuş hüquqlarını bərpa etdi. Bu Qələbə ilə ordumuz həm də beynəlxalq hüququn tələblərini həyata keçirdi. Biz BMT-nin Təhlükəsizlik Şurasının qərarı üzərində qalmış qətnamələrinin dövlətimizin gücü və Ali Baş Komandanımızın iradəsi sayəsində icra etdik. Biz Qələbəyə doğru bütün addımlarımızda beynəlxalq hüququn prinsiplərinə riayət etdik. Artıq bundan sonra işğaldan azad olunmuş Azərbaycan torpaqlarında öz qanunlarımız icra olunacaqdır. Həmin torpaqlarda Azərbaycan polisi xidmət aparacaq, sərhədlərimizi Azərbaycan sərhəddə qoruyacaqdır. Azad olunmuş torpaqlarımızda Azərbaycan vətəndaşları yaşayacaq, yaşayacaq Azərbaycan vətəndaşlarının bütün konstitusion hüquqları Azərbaycan dövləti tərəfindən qorunacaqdır.

Torpaqlarımızın azad olunması müasir Azərbaycan tarixinin və dövlətçiliyinin şərəf zəfəridir. Bu zəfəri bizə yaşadan İlham Əliyev Azərbaycan dövlətinin yeganə ağırlı problemini sərkərdə qətiyyəti ilə yoluna qoydu. İlham Əliyev həm də beynəlxalq təzyiqlərin qarşısını aldı və bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!

İlkin RÜSTƏMLİ, Sabail Rayon Məhkəməsinin hakimi

Azərbaycanı dünyaya daha yaxından tanıdan Qələbə

Əvvəlki 1-ci səh.

Onu da qeyd etmək ki, Ağdamın işğaldan azad olunması BMT Təhlükəsizlik Şurasının 853 sayılı qətnaməsinin tələblərini yerinə yetirilməsidir. Bu qətnamə BMT Təhlükəsizlik Şurasının Ağdamın işğaldan bir neçə gün sonra, 1993-cü il iyulun 29-da keçirilən iclasında qəbul olunmuşdu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi.

Lakin ötən 27 ildə Ermənistan bu qətnamənin tələblərini yerinə yetirməyib. Qətnamənin icrasız qalması əsas səbəbi isə ATƏT-in Minsk qrupunun həmsədrələrinin danışıqlar prosesi zamanı işğalçıdan bunu tələb etməmələri olub. Lakin 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan işğalçı BMT Təhlükəsizlik Şurasının 853 sayılı qətnaməsinin tələblərini güc yolu ilə yerinə yetirməyə məcbur etdi. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu. Yaxın günlərdə işğalçı qoşunların Kəlbəcərdən çıxarılması ilə BMT-nin 822 sayılı qətnaməsinin tələbləri yerinə yetiriləcək.

İlham Əliyev diplomatiya cəbhəsinin və informasiya müharibəsinin də qalibidir

Hər bir rayonumuzun, şəhər və kəndlərimizin azad olunması, İrəvan dövlət sərhədinə nəzarət tam təmin edilməsi Azərbaycan Ordusunun möhtəşəm zəfərləri kimi tarixə düşdü. Ermənistanın bir neçə mərhələli müdafiə mövqelərini yarıması, Şuşanın azad edilməsi dünya hərbi əməliyyatları üçün müdafiə təcrübəsi, Azərbaycanın ikinci Qarabağ savaşında təbii qələbəni döyüş nümunələri müasir hərbi əməliyyatların aparılması baxımından bir çox dövlətlərin marağına səbəb oldu. İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğunun nəticəsində Azərbaycan Ordusu Qarabağ müharibəsində bütün dünyanı heyretləndirdi. Birbaşa döyüş meydanında sübut olundu ki, Azərbaycan hərbi qüdrətinə görə aparıcı dövlətlər sırasındadır.

Eyni zamanda Azərbaycan diplomatiya və informasiya cəbhələrindən də qalib çıxdı. Pre-

zident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən ölkəmizə qarşı diplomatik hərəmlərin də qarşısını aldı. Dünya erməniliyi hərbi əməliyyatların başladığı ilk gündən Azərbaycana qarşı rıçaqlarını işə salmışdı. Erməni lobbisi, müxtəlif siyasi mərkəzlər hərbi əməliyyatların dayandırılması, status-kvononun bərpa edilməsi üçün əllərindən gələni edirdilər. Azərbaycana qarşı Avropa KİV-inde feyk informasiyalar döyüşə buraxılmışdı. Hətta Prezident İlham Əliyevdən müsahibə alan bəzi KİV öz təxribatçı sualları ilə erməni lobbisinin sifarişlərini yerinə yetirirdilər.

Lakin İlham Əliyev diplomatiya və informasiya cəbhələrində ölkəmizə yönələn bütün hücumların qarşısını qətiyyətlə alaraq dəf etdi. Hətta oktyabr ayında BMT-də xüsusən Fransanın təşəbbüsləri ilə Ermənistanın maraqlarına cavab verən qətnamənin qəbuluna cəhd göstərildi. Lakin beynəlxalq hüquq son nöqtəsinə qədər Azərbaycanın tərəfində olduğundan, əsasən də Prezident İlham Əliyevin Qoşulma Hərəkatı çərçivəsində həyata keçirdiyi uğurlu diplomatik fəaliyyətin nəticəsində bu riyakar cəhd baş tutmadı. Noyabrın 10-da Ermənistanın kapitulyasiya bəyanatı imzalamaya məcbur edilməsi həm də Prezident İlham Əliyevin bütün beynəlxalq təzyiqlərə qalib gəlməsinin təsdiqi oldu. Noyabrın 20-də xalq müraciətində Prezident İlham Əliyev bu barədə deyib: "Həç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz. Biz müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərtləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sət cəvabımızı aldılar. Gör-dülər, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki, kindənsə nə işə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə".

Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində Vətən savaşını qələbə ilə başa çatdı. İşğalçı Ermənistan təslim olmağa məcbur edildi, Azərbaycan ərazi bütövlüyü təmin olundu. Torpaqlarımızın işğaldan azad edilməsi dövlətimiz və xalqımız həm də Cənubi Qafqazın qalibinə çevirdi. Eyni zamanda döyüş meydanında qazanılan qələbə Azərbaycanın gücünü və xalqımızın nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

İkinci Qarabağ müharibəsi barədə həqiqətlər Avropa ölkələrinin gömrük xidmətləri rəhbərlərinin diqqətinə çatdırılıb

Noyabrın 20-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədriyi İli Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu üzrə Gömrük Xidməti rəhbərlərinin virtual konfransı keçirilib. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfir Mehdiyev videokonfransda ÜGT-nin Avropa Regionu üzrə sədr müavini qismində açılış nitqi ilə çıxış etdi.



DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, komitə sədri koronavirus (COVID-19) epidemiyasının yaratdığı çətinliklərə baxmayaraq, regional və beynəlxalq maraqları nəzərə alaraq ticarətin inkişafı, gömrük işinin səmərəli təşkili məqsədilə region ölkələrinin bu konfransda iştirakını əzmkarlığın, qarşılıqlı əməkdaşlığın təzə-hürü kimi qiymətləndirib və təşəkkürünü bildirib.

ÜGT-nin Avropa Regionunda iqtisadi inkişafın, beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının və təhlükəsizliyinin təmin edilməsinin bölgədəki siyasi, iqtisadi və sosial problemlərdən asılı olduğuna vurğulayan S.Mehdiyev Azərbaycanın sülhün və sabitliyin qorunmasına yönələn bütün addımları dəstəklədiyini bildirdi. Komitə sədri bu il Azərbaycanın yalnız koronavirusla deyil, Ermənistan Respublikasının təcavüzkar siyasətilə də mübarizə apardığını ÜGT-nin Avropa Regionunun 52 ölkəsinin gömrük xidmətləri rəhbərlərinin diqqətinə çatdırıb. S.Mehdiyev bildirdi ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edirdi. Buna baxmayaraq, Ermənistan sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüz aktını həyata keçirib. Azərbaycan Ordusu qarşı tərəfin hücumunu dəf etmək və öz mülki əhalisini qorumaq məqsədilə əks-hücum tədbirləri görməyə məcbur olub.

Vurğulanıb ki, hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində aparılıb. Azərbaycanın Ermənistanın təcavüzünə cavabı BMT Nizamnaməsinin 51-ci

maddəsi üzrə, özünümüdafiə çərçivəsində həyata keçirilib. O da qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Azərbaycanda bugünkü qədər 94 mülki şəxs həlak olub, 414 mülki şəxs isə yaralanıb. Həlak olanlardan 11 nəfəri azyaşlı uşaqlar və məktəblilərdir. Komitə sədri konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub, münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırıldığı elan olunub.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təbiri-cə desək, ikinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq - deyə sözlərinə davam edən komitə sədri əminliklə diqqətə çatdırıb ki, bu münaqişənin sona yetməsi neinki Qafqaz regionu, ümumilikdə Avropa regionu üçün yeni iqtisadi imkanların bərqərar olmasına töhfəsini verəcək.

Sonra S.Mehdiyev Azərbaycan Gömrük Xidmətinin ÜGT-nin Avropa Regionu üzrə sədr müaviniyi dövründə ÜGT-nin illik hesabatına dair sorğu vərəqəsi üzrə məlumatların hazırlanması, təşkilatın Hüquq-Mühafizə Komitəsinin növbəti sessiyasında müzakirə edilməsi məqsədilə Avropa re-

gionu üçün 3 əsas hüquq müharifə prioriteti - çirkli pulların yu-yulması və terrorizmin maliyyələşdirilməsinə münasibətdə nəğd pulun sərhədlərəsas daşınması-na qarşı mübarizə, həmçinin bu sahədə tərəfdaş idarələrlə əməkdaşlıq; sərhədlərəsas elektron ticarət, internet üzərindən törədən cinayətlər, yəni internet, sosial şəbəkələr vasitəsilə saxta malların kəlif edilməsi; narkotik vasitələrin qanunsuz ticarəti, xüsusilə yüksək zəhərlənme riski və həyat üçün təhlükə yaradan maddələrin və sintetik narkotiklərin prekursorlarının idxalı kimi məsələlərin həllinə yönəlik səmərəli fəaliyyət qeyd edilib.

Daha sonra Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya çıxış edərək pandemiya dövrünün yaratdığı çətinliklərdən bəhs edib və bildirdi ki, qlobal təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi baxımından Ümumdünya Səhiyyə Təşkilatının təcürbəsi öyrənilməli və təbii edilməlidir. K.Mikuriya ÜGT-nin müvafiq qurumlarının virtual şəkildə fəaliyyətində danışıq və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin faydalarına da diqqət çəkib.

Türkiyənin Ticarət nazirinin müavini Rıza Tuna Turagay "Avropa gömrük idarələrinin COVID-19 pandemiyasına qarşı mübarizədə qabaqcıl təcrübələrinin mübadiləsi" mövzusunda çıxış edərək pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, səmərəli fəaliyyətin təşkilinin vacibliyindən, koronavirusla mübarizə tədbirlərinə dəstək göstərməyin əhəmiyyətindən bəhs edib.

Daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini İqbal Babayev "Bergen Sazişinə yenidən baxılması" mövzusunda məruzə

Jurnalistlər də etiraz edənlərə qoşulublar

Son etiraz aksiyaları zamanı N.Paşinyanın istefasını tələb edən Yerevan sakinləri şəhərin iki prospektini hərəkət üçün tam bağlayıblar. Polis yolu güc təbii etmək əcməgə cəhd göstərib, aksiyaları dağıtmaq üçün hərbi bölmələr cəlb olub. Onlarla aksiyacı hadisə yerindən polis şöbəsinə aparılıb. Onların arasında Ermənistan parlamenti aparatının keçmiş rəhbəri Ara Saqatlyan, səpəyi vəziyyətlə bağlı Bergen Sazişini müvafiq dəyişikliklərin hazırlanması üçün Azərbaycanın təşəbbüsü ilə işçi Qrupun 2020-ci il yanvarın 23-24-də Bakı şəhərində keçirilimi iclasının nəticələri, həmçinin Bergen Sazişinə dəyişiklik prinsipli müəyyən etmək məqsədilə Azərbaycanın təşəbbüsü çərçivəsində Avropa regionunda daxil olan gömrük xidmətləri arasında keçirilmiş səsmərmənin nəticələri təqdim olub.

Rusiya Federal Gömrük Xidmətinin Belçika Krallığındakı nümayəndəsi Dmitry Subochev "ÜGT-də fəaliyyətin qiymətləndirilməsi sisteminin yaradılması" mövzusunda təqdimatla çıxış edib.

Konfrans çərçivəsində ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Eser Çengel hesab nitqi ilə çıxış edib. ÜGT-nin Avropa Regionunun Regional Məlumat Əlaqələndirmə Qovşaqlarının birgə təqdimatını RİLO ECE-nin rəhbəri xanım Katarzyna Banaszek keçirib.

Konfransın sonunda isə Gömrük Əməkdaşlıq Şurasının ali orqanına seçkilərin keçirilməsinə dair aparılan müzakirələrdə Türkiyə, Rusiya və Avropa İttifaqının nümayəndələri söz alaraq ötən dövr ərzində Azərbaycanın vitse-sədr qismində effektiv fəaliyyətini yüksək qiymətləndirib və növbəti il üçün də ÜGT-nin Avropa Regionuna rəhbərliyinin uzadılması təklifini irəli sürüblər. Təklif regionun digər üzv dövlətləri tərəfindən birənəli olaraq dəstəklənib.

Yerevanda həbslər davam edir

Yerevandakı etiraz aksiyaları ilə əlaqədar həbs olunanların sayının artacağı istisna edilmir. Çünki hakimiyyət özü üçün təhlükəli saydığı şəxsləri daha çox həbsə atmaq onları neytrallaşdırmağa üstünlük verir. Elə baş nazirin açıqlamaları da həbslərin davam edəcəyini deməyə əsas verir. "4rd.am" saytı yazır ki, N.Paşinyan ölkədə ona qarşı etirazların artıq sona yetdiyini, amma tam həll olunmadığını deyib. O, yaxın ətrafına söhbəti zamanı paytaxtdakı yolları bağlayanları, höku-

mət binalarına qanunsuz daxil olmaları vətənpərvər şüarlar və sosial ədalət çağırışları altında gizlədən terrorçular adlandırır: "Ermənistan baş naziri deyib ki, bu məsələ ilə bağlı hərtərəfli istintaq aparılmayıdır. Yerevan na Beyrut, nə də Hələbdir və burada qiyam mümkündür deyil, hər kəs əməlinə görə qanun qarşısında cavab verməlidir".

Qeyd edək ki, belə bir ərafədə diqqət Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyana yönəlib. Ondan baş verənlərə münasibət bildirməsi təklif olunub. Bu barədə Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan "Facebook" səhifəsində yazıb. Lakin o qeyd edib ki, hakimiyyət uğrunda çekişmələri, Paşinyana qarşı etirazların yüksəldiyi, hazırkı şəraitdə L.Ter-Petrosyan gərginliyi daha da dərinləşməsinə də iştirak etmək istəmir. Bununla belə mətbuat katibi bildirdi ki, Ermənistanın ilk prezidenti danışırsa, adətində görə, erməni xalqının başına gətirilən fəlakətin səbəbləri barədə bütün həqiqətləri açıqlamaya bilməz, hələlik isə bunun vaxtı deyil.

Sarkisyanın məğlubiyyət etirafı

Ölkənin indiki prezidenti Armen Sarkisyan isə yerli "Arovat" nəşrinə müsahibəsində deyib ki, Ermənistan təkcə döyüş meydanında deyil, demografik, informasiya və diplomatik müharibədə də Azərbaycanı uduzub. Bildirdi ki, bu illər ərzində Azərbaycan müqavimət göstərə bilməyib, hazırkı vəziyyətdə hərbi texnika və hazırlıq olmayıb: "1994-cü ildə biz qalib dövlət idik, dünyada, o cümlədən Avropada və NATO-da düşünürdük ki, regionda ən güclü ordu bizimdir. Həmin vaxt Qarabağda erməni əhalisinin sayı 100 min-



dən bir qədər çox idi. Biz bu demografik müharibəni uduzduq. 26 ildən sonra Qarabağda 500-600 min erməni yaşayır bildirdi. Hansı şəkildə bunu edər bildirdi? - müzakirə etmək istəmirəm, amma düşünürəm ki, mümkün idi". Sarkisyan həmçinin vurğulayıb ki, Azərbaycan öz diplomatiyasını da gücləndirmək üçün hər şey etdi.

Prezident erməni mediasını da tənqid edib, bu sahədə də Azərbaycanı qalib qaldıraraq deyib. Bundan başqa, o, Ermənistanın informasiya texnologiyaları sahəsinin inkişafı ilə bağlı deyilənlərə razi olmadığını bildirdi. Sarkisyanın sözlərinə görə, Ermənistanın elm də geri qalıb: "Ölkənin Elm Akademiya pisi mallyeyələşdirib. Çox yaxşı alimimiz var, insanlar var, amma sirsə yoxdur".

Göründüyü kimi, Ermənistanın bir sıra sahələrdə vəziyyətin ağırdığı, heç bir inkişafın baş vermədiyini ölkənin prezidenti tərəfindən də etiraf olunur. Lakin Ermənistan müstəqil ölkə biləcəyi üçün dövlətin rəhbəri əksər problemlər barədə danışıq bilirmir. Ən azından Ermənistan iqtisadiyyatı barədə fikirlərini bildirməkdən yayınır.

Ermənistanın bütün problemlərinin kökündə dayanan əsas səbəb isə illər ərzində işğal siyasəti yürütməsidir. Bu siyasətin nəticəsində ölkə inkişafdan geri qalıb, vətəndaşları səfil vəziyyətə düşüb. Azərbaycan isə 44 günlük müharibədə torpaqlarını azad etməklə yanaşı, Ermənistanı olduqca dərin siyasi, hərbi, həm də iqtisadi və mənəvi zərbə vurub. Hazırda tarixinin ən ağır günlərini yaşayan Ermənistanın bu zərbələrdən özünə gələ bilməsi mümkün deyil.

Elçin CƏFƏROV, "Azərbaycan"





Zirvədən dünyaya səslənən Azərbaycan

Vətən müharibəsi Azərbaycan bayrağının Qafqazın mədəniyyəti beşiyi, Azərbaycanın incisi olan Şuşada dalğalanması - tam Qələbə ilə bitdi.

44 günlük zəfər yürüşü, haqq-ədalətin bərpası Şuşa ilə təclandırıldı. Azərbaycan bütün dünyaya həm XXI əsrin yüksək texnologiyaları aparılan müharibəsini, həm də savadlı mədəniyyətini, heç vaxt köhnəməyən insanlığın ən yüksək nümunəsini göstərdi. Bu müharibədə yalnız haqlı və haqsız tərəflər qaldı. Bu, silahlardan daha çox ağıl və məntiq, diplomatiya və siyasətin qarşılaşması oldu və daha güclü olan qalib adını qazandı. 44 gün Azərbaycan haqq səsinə çatdırmaq üçün bütün beynəlxalq aləmə səsləndi və bu müddət ərzində dünya ictimaiyyətinin diqqəti bizə fokuslandı. Bütün dünya heyranlıqla Lider-Xalq vəhdətinin yüksək nümunəsini, eyni zamanda cəsarətli mərhəmətinin təndemini izlədi. Azərbaycan 44 günlük qısa bir zaman kəsiyi ilə çoxəsrlik müharibə tarixinə yeni bir səhifə yazmaq bacardı. Kiçik ərazisindən qat-qat böyük ruhuna yalnız Qələbənin yaraşdığı əyani şəkildə sübut etdi.

Keçilən zəfər yolu - xalqın yaddaşının, ruhunun bərpası

Coğrafi mövqeyinə, yeraltı və yerüstü sərvətlərinə görə Azərbaycan daim yadellil işğalçıların marağını çəkib. Bəlkə də elə bu səbəbdən yurdumuzun övdlərini həm torpağın verdiyi yüksək istedadla, müdrikliyi, həm də döyüşkənlik ruhuna, cəsarəti sahib çıxıblar. Bir tərəfdən, mənsub olduğu sivilizasiyanın qurucularına çevriliblər, digər tərəfdən də öz torpaqlarının azadlığı uğrunda mübarizə aparıblar. Tarixin qızıl səhifələrini də elə bu xüsusiyyətləri ilə yazıblar. Azərbaycan dünyada həm Şi-habəddin Yəhya Sührevarı, Xətib Təbrizi, Məhəmməd Gəncəvi və daha neçə filosof və edibli ilə, həm də Babək, Şah İsmayıl Xətai, Nadir şah kimi görkəmli sərkərdələri ilə tanınır. Bəli, artıq əsrlərdən sübut olunur və XXI əsrdəki Vətən müharibəsi bir daha təsdiqlədi ki, bu millətin gənclərində hər iki xüsusiyyət - müdriklik və cəsarət qoşa cəmlənib.

Azərbaycan tam müstəqillik qazandıqdan sonra sovet imperiyasının tərkibində olduğu 70 il ərzində parçalanmış, təhrif edilmiş tarixini, məna-viyyətini bərpa etməkə yanaşdı, həm də XIX əsrin başlanğıcından bu günə kimi bir yara olaraq düz yanında yer alan erməni adı problemlə də mübarizə aparmalı olub. Bir tərəfdən millətin daxili tarazlığının pozulmasını, cəmiyyətdə anlaşılmazlığın get-gedə artması, dövlət başına naşı insanların gəlişi, digər tərəfdən də mənsub qonşunun torpaq iddiası Azərbaycanı zəiflətdi və o, vətəndaş müharibəsi ilə üz-üzə qaldı, nəticədə ərazisinin 20 faizini itirdi. Əslində, bu geri çəkilməyin mənası yox idi, əzabı 20 faizdən qat-qat artıq oldu. Yalnız güclü Lider - Ulu Öndər Heydər Əliyev sayəsində millət tam çökmədi və yoluna davam etməyi bacardı.

Qələbə müəyyən ərazini ələ keçirtməkdir. Bu səbəbdən 30 il əvvəl öz havadarlarının dəstəyi ilə Azərbaycanı işğal etmiş hərbçiləri bizə xalq, nə də məsələnin mahiyyətini bilən hər vaxt qalib hesab etmədilər. Qələbə üçün ruh bütün qüdrətli ilə ayağa qalxmalı, nəinki düşməni, ölümün özünlə belə diz çökürən iradə səfərbər olmalıdır. Belə olan halda yalnız silahlarla deyil, yuxarı qalxan yumruq belə ağır zindan kimi düşmənin başına düşüb onu əzə bilirdi. Azərbaycan xalqı 30 il səbrlə, təmkinlə dözdü, gözlədi, çünki öz Liderinə inanırdı. Lider - ölkə başçısı İlham Əliyev isə bütün beynəlxalq səviyyəli görüşlərdə, superdövlətlərin, hərbçilərin havadarlarının qarşısında qətiyyətlə vurğulayırdı ki, Azər-

baycan ərazisinin bir qismini belə düşməne bağışlamayacaq və işğal faktoru ilə barışmayacaq. Eyni sözləri o, artıq azad olunmuş Qarabağda dalğalanan bayrağın altında da təkrarladı: "Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzdü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, müxtəlif Azərbaycan dövləti var". Qələbə ruhun, ağılın, səbrin qalib olmasıdır və Vətən müharibəsi məhz bu qüruru yaşatdı vətəndaşlara.

Bəli, 44 gün ərzində xalq yalnız öz ərazisini bərpa edib, düşməni yerində tutmuşdu, həm də çoxəsrlik yaddaşını, kimliyini xatırladı, gələcəkdə var olan cəsarətini ayağa qaldırdı, öz məniyyətini bərpa etdi. Bu günlər həmişə qürur duyduğumuz tariximizə nəğmə, əfsanə deyil, gerçək olduğunu təsdiqləyib möhürlədi. Azərbaycan xalqı heç vaxt qılıncını ağıl olmadan qaldırmayıb, çünki nəticənin özü üçün xələt, bəşəriyyət üçün fəlakət olacağından əmindir. Bu gün qələmə qalın, ağılla güc ayrılmaz bir vəhdət təşkil etdiyinə görə millət də iqlaqlı qürur yaşayır. Bu birliyin, bütövlüyün möhtəşəmliyi, böyüklüyü idi ki, bir oğulun yerini min oğul tuta bildi, Ali Baş Komandanın diplomatiya cəhəsinə verdiyi döyüşü, qələmə yazdığı əsgər öz silahlı ilə tamamlamaq bildi, hər ikisi bir-birinə sarsılmaz arxa durdu. Bu, elə bir oyanış, milli kimliyə elə bir qayıdış oldu ki, sanki bütün tarixdə olan qəhrəmanlarımızın, şəhidlərimizin, qeyrətli oğullarımızın ruhu da bu böyük orduya qatılıb, düşməne savaş açdı. Bu bir təsadüf deyildi ki, Ali Baş Komandan Şuşanın incisi Azərbaycanca çatdırmasında iki çox əhəmiyyətli detallı nəzərə almalıdı. Əvvəla, o, bunun Ulu Öndər Heydər Əliyevin vəsiyyəti olmasını vurğuladı, ikinci isə, bu Qələbəni məhz Şəhidlər xiyabanından - Azərbaycan yolunda canlarını fəda etmiş oğulların yanından bəyan etdi, ilk növbədə, onları müjdələməsi oldu.

Dünyaya göstərilən nümunə

İnsanın kimliyi, məna-viyyəti daha çox onun qəzəb anında, bütün digər hissələrin yox olduğu, "gözünü qan örtən" məqamında bəli olur. Kimin nə-cib, kimin işi vanda gələndə, vəhşi xislətlə sahib olduğu ortaya çıxır. Bu müharibədə sanki insanlığın tamamı-ləli iqid qitüb üz-üzə durmuşdu. Bir tərəfdə zülmə məruz qalsa da, 30 il ərzində tamamilə susqun beynəlxalq aləmin laqəydliliyi ilə qarşısa da, öz mərhəmət hissini, imanını, əsl-nə-cəbətini itirməyən Azərbaycan xalqı, digər tərəfdə isə havadarları hesabına isti yerdə oturmağına, özünə mənsub olmayan torpaqlarda ağılaq etməyinə baxmayaraq, qanındakı bar-bərligi daha da artan, vəhşiliyi daha da azğınlaşan hərbçiləri, Qarabağda əhaliyə müraciət edən Ali Baş Komandan deyir: "Bizim şəhərlərimiz demək olar ki, yerlə-yeksan edililib və bu, düşmənin vəhşiliyini bir daha göstərir. İndi bütün dünya bunu görə-cək. Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışıq". Ölkə Prezidentinin düşmənin xarəba-yə çevirdiyi bu torpaqlarda deyir, daim təkrar etdiyi, xarici jurnalistlərə də israrla eşitirdiyi bir cümlə var: biz buraları təkrar abadlaşdıracağıq, buraları cənnətə çevirəcəyik! Biz bu yer-lərə sülh, sevinc gətirəcəyik! Necə böyük bir paradoksl! Aqrressiyasını dil-siz heyvana belə göstərməkdən çə-kinməyən, hətta bununla fəxr edən düşmənin qarşısında quruculuqdan danışan bir Xalq durur. Bu ruhun, bu nə-cib genin daşıyıcısı Ali Baş Komandan deyir: "Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası - bütün bu planlar var. Hamısını icra

edəcəyik, inşaallah, hamısını! Allahın köməyi ilə hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu uğurlu bayrağımızı ucaltdıq, bütün qanlı məsələləri də həll edəcəyik".

Belə xislətə sahib hərbçilərin hansı gen daşıyıcısı olduğunu təyin etmək çox çətindir, ancaq onların bizim qonşu, elə bizim torpaqların üzərində qurduqları dövlətdə yaşamaqları bir faktıdır. Belə olan halda nə etməli?! Qarabağda bayrağımızı qaldıran ölkə Prezidenti İlham Əliyev vurğulayır ki, "Biz sanki bu vəziyyətdə barışmağa sövq edirdik, sülh yolu ilə məsələ həll olunsun, ildən-ilə, 30 il ərzində biz eyni sözləri eşidirdik - münəqşə-nin hərbi həlli yoxdur, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münəqşənin həlli var, o cümlədən hərbi həlli var. Bizim qəhrəman hərbçilərimizin şücaətini, rəşadətini hesabına, şəhidlərimizin qanı-canı bahasına biz bunun bütün dünyaya sübut etmişik, münəqşənin hərbi həlli var və biz buna nail olmuşuq". Zülmə barışmaq özü də zalim-liyin bir növüdür. İşğal, vandallıq görüb susmaq özü də ədalətsizliyə yol açmaq, haqsızlığı artırmaqdır. Bunu gözəl dərk edən dövlət başçısı İlham Əliyev bütün dünyaya bəyan etdi ki, "Bu, təkəz Azərbaycanın öz doğma torpaqlarının işğalçılarından azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda bütün dünyaya, bütün iş-ğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsb-karların sonu belə olacaq".

Bu, işin görülmə tərifidir: qəsb-karla onun öz dilində danışmaq, sözlə anlamayana yumorlaqla anlamaq taktikası. Amma məsələnin bir də gör-ünməyən tərəfi var. Qaranlıq həmişə işıqdan qorxub, çünki onun ən ki-çik şüası ən qatı zülməti yarmaya qadirdir. Hayəstan 30 il idi daş beton konstruksiyası qarşıdırırdı ki, özünü, işğal etdiyi ərazini qorusun, quldurlu-ğunu gizlətsin. Ancaq Azərbaycan əsgərinin ilk addımında, düşmənin gə-nəralının da etiraz etdiyi kimi, 15 nə-fərin qarşısında 1500 nəfərlik bir or-du fərarilik edib, olduğu mekanı qo-yub qaçdı. Əslində, qaçmaq onun tək çıxış yolu, ölməmək üçün yeganə xi-lası idi. Belə məlum olur ki, Qarabağ torpağı, daşı, meşəsi yad nəfəsi qə-bul etməyib, elə bu səbəbdən də düşməni o torpaqlarda heç bir quru-culuq işi apara bilirdi və orada zor-la qalmaq istəyirdi, sanki özünlə ora betonla pərcimləmək istəyirdi. İlk doğma nəfəsi hiss edəndə isə düş-mənin ayağının altındakı torpaq da od tutub yandı, dağ-daş da onları lə-nətlədi. Ali Baş Komandan deyir: "...Bizim parlaq Qələbəmiz təkcə öl-kəmizin ərzini bütövlüyünün bərpası deyil. Bu, şərlə yəqir qüvvələrinin mübarizəsidir. Şər qüvvələrin məğlub olub, amma biz qalib gəlmişik".

Tarix qəhrəmanları sevir, çünki onların sayəsində bütün dövr şərlə-nir, işıqlanır, yeni səhifələr əlavə olu-nur. Qəhrəman da sıradan bir insan-dır, sadəcə özündə xalqın bütün uca, ülvi keyfiyyətlərini ehtiva etdiyinə gö-rə bir növ kiçik bir Vətəndir. Onunla üz-ləşən düşmənin qarşısında sanki bir insan deyil, bütün xalq durur. Qəhrəmanlıq dastanları məhz bu qəhrəmanlar haqqında yazılır. Elə ki, bütün xalqın ali keyfiyyəti, öz coğrafi məkanında oynadıqı nəcib rol on pla-na keçir, onda həmin xalqın əpusu yaranır. Əhəmiyyətli bir fakt xatırla-daq ki, hər xalq əpusu yaratmağa qad-ır deyil. Məhz belə xalqın tarixində elə səhifələr olur ki, bütün bəşəriyyə-tə həqiqəti anlayan, haqq-ədalətin hər şeydən uca da durduğunu gös-tərən rəmzlər, məqamlar var. Və eposlar da belə xalq mənsub olur. Axı eposlar həmin xalqın bəşəriyyəti adı-na atdığı addımın tərənnümüdür. Eposlar xalqın məhz xalq kimi forma-laşması prosesini təsvir edir. Hər iki-sində də diqqət cəlb edən məsələ belə gələndə, yaxud qələbə və sevin-ci günlərdə bütün xalqın öz lideri et-rafında birləşməsidir. Yeni eposlarda

gücün məhz birlikdə olması ideyası durur. 44 gün həmin eposun yaran-ması prosesini izləyirik.

Şuşaya çəkilən yol - işğın qaranlıq üzərində qələbəsi

Müstəqillik qazanandan bəri Azər-baycan böyük uğurlara imza atıb, ölkə böyük bir inkişaf yolu keçib. Bu mü-d-dət ərzində Qələbə, əvvəllər xəri-tədə qeyd olunduğu kimi, elə qara rəngdə qalmaqda davam edirdi.

Bəli, inkişaf etmiş, çiçəklənmiş Azərbaycanın içində Qarabağ yox idi, onu da qayıtdılar. Vətən bütövləşdi, Azərbaycan "qara ləkədən" qurtuldu. Bayraq sancılardan sonra ilk iş ölkə Prezidentinin ora yol çəkməyə əmr verməsi oldu: "Bu gün ölkəmizin hə-yatında çox əlamətdar bir gündür, ta-rixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqı-nı ürəkənd təbrik edirəm. Azərbaycan xal-qı bu böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şə-hərinə aparır". Müəyyən mənada bu-nu Azərbaycanın öz taxt-tacını qay-tarmağa da bənzətmək olar. Ali Baş Komandan onu da vurğulayır: "Bu gün bu gözəl təməlqoyma mərasimi böyük rəmzi mənə daşıyır. Biz işğal-dan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətə-n-daşları yaqın bilirlər ki, Şuşaya sovet vaxtında yul Ağdam ərazisindən gə-ldirdi - Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil".

Əslində, Şuşaya çəkilən yol özündə bir çox mənə kəsb edir. Ya-xın keçmiş baxanda bu, 2016-cı ildə Cocuq Mərcanlıya çəkilmiş yolun da-vamı kimi görünür. Uzaq keçmiş baxanda isə, bu, Ana Torpaq yolun-da xalqın öz ətrafında yumruq kimi birləşdirən, həm sözü, həm də qılıncı ilə vuruşan, Vətənin bir qansını belə düşməne verməyən, Vətənin hər da-şını müqəddəs bilən və onun paklığı-nı qoruyan sərkərdələrin yolunu gör-mək mümkündür. Bu yol Xalqın ru-hunu taniyan, bu ruhu əziz bilən Li-dərin yolunun davam etməsidir. Məhz xalqın tarixini, onun şərəfli səhifələrini, xalqın bacarığını nə-zərdə tutan Ali Baş Komandan deyir ki, "Bu Qələbə bizim xalqımıza yar-aşır, igid oğullarımıza yaraşır, dövlə-timizə yaraşır və bu Qələbə gücümüzü göstərir".

Şuşaya çəkilən yolun daha bir rəmzi mənası da var. Zəfər bayrağını Qarabağda qaldıran İlham Əliyev de-yir: "Bu 44 gün ərzində demək olar ki, müntəzəm surətdə müxtəlif mən-bərlərdən, müxtəlif ünvanlardan müx-təlif təzyiqlər, təhdidlər olurdu, sifa-rişlər, mesajlar, siqnalqlar göndərilirdi. Mən demirdim ki, heç kim bizim qa-bağımızda dura bilməz, sona qədər gedəcəyik". Bəli, ilk gündən dövlət başçısı vurğulayırdı ki, bizim yolu-muz haqq yoludur. Prezidentin mə-sahibə götürən hər jurnalistə, hər nü-mayəndəyə təkrar-təkrar çatdırırdı ki, Azərbaycan öz ərazilərində ədalətin bərpası üçün vuruşur və bizi bundan heç kim döndərə bilməz. Şuşaya çə-ki-len yol məhz həmin Yoldur - heç bir qara qüvvənin mane ola bilmədiyi, heç bir hədədən çəkinmədən sona qədər davam edən müqəddəs Haqq yolu. Məhz bu yolun verdiyi güc, qü-d-rət Azərbaycan xalqına zəfər çalma-ğa, müqəddəs torpağın qayıtmağa imkan verdi. Ali Baş Komandanın de-yirdi kimi: "Haqq-ədalət zəfər qaldı. Müzəffər Azərbaycan Ordusu zəfər qaldı. Düşmənin belə qırıldı. Düş-mən torpaqlarımızdan qovuldu. Azər-baycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğala-nacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycanıdır!"

Könül BÜNYADZADƏ, AMEA-nın müxbir üzvi

Anar KƏRİMOV: "Ermənistan dağıtdığı bütün tarixi abidələr və mədəniyyət müəssisələrinə görə məsuliyyət daşımali və təzminat ödəməlidir"

"Azərbaycan xalqını Qələbə münasibətilə təbrik edirəm! Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz uzun illərdən bəri düşməni tapdağı altında olan Azərbaycan torpağı Qarabağı işğaldan azad etdi. Bu, bizim üçün tarixi bir qələbədir. İndi xalqımız çox böyük qürur hissi keçirir. Bu prosesdə Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirdi. Çox sevindirici haldır ki, tarixi bir məqamda Azərbaycan bir yumruq olaraq birləşərək düşməni torpaqlarımızdan qovdu. İndi biz Qarabağımızı canlandırmaq üçün yeni həyat verməliyik". Bu sözləri AZƏRTAC-a müsahibəsində Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.



Azərbaycan Qarabağda olan xristian abidələrini dağıda-çaq, mədəni terror törədəcək. Ancaq biz bildirik ki, bu tamamilə yalandır, əsassız iddialardır. Biz mənsəyindən asılı olmayaraq bütün abidələrimizi, o cümlədən islam və xristian abidələrimizi qoruyub bərpa edəcəyimiz barədə bəyanatlar vermişik. Çünki biz islam və xristian abidələri arasında fərq qoymadan bunu mədəni irsimiz hesab edirik. Bu, bizim əcdadları-mızdan qalan mirasdır və biz onları qoruymalıyıq".

Anar Kərimovun sözlərinə görə, ilk növbədə, mədəni irsimizə dəymis ziyanın beynəlxalq təşkilatlar və ekspertlərin köməyi ilə dözgün qiymətləndirilməsinə çalışılır. Bu, eyni zamanda, beynəlxalq auditoriyaya çıxışımıza səbəb olacaq. Buna görə də azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymis ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq. Təbii ki, Ermənistan bununda bağlı məsuliyyət daşımali və bütün təzminatları ödəməlidir. Onu da qeyd edim ki, mələğ böyük olacaq, çünki abidələrin qiyməti yoxdur, onlar ad infrastruktur sayılır. Ona görə də abidələrin qiymətləndirilməsi heç də asan olmayacaq, müəyyən meyarlar var ki, onların üzərində olacaq.

Şuşanın Qarabağın mərkəzi, Azərbaycanın ürəyi sayıldığını söyləyən A.Kərimov deyir ki, xalqımız Şuşaya uzun illər həsrətə baxıb. Noyabrın 8-də Azərbaycan Ordusunun canı və qanı bahasına Şuşanı azad etməsi cəmiyyətimizdə böyük coşqu yaratdı. Bu da gözənilən idi: "Biz Şuşaya öz ruhunu qay-tarmalıyıq. Çünki Şuşa muğamın beşiyidir. Şuşa, eyni zamanda, xalqçılıq məkanıdır. Şuşa bizim qədim Çöv-kən milli oyunudur. Şuşa bizim dahi şəxsiyyətlərimizin göz aqdığı mekandır. Məhz buna görə Şuşa bizim üçün böyük bir mənə kəsb edir. Təbii ki, biz oranı yenidən quracağıq. Şuşa işğaldan azad olan kimi Mədəniyyət Nazirliyi olaraq bu şəhərin UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi üzrə Reprəzentativ Siyahısına daxil olmasına ilə bağlı istəyimizi bildirdik. Hesab edirik ki, Şuşa buna layıqdır və bütün meyarlara cavab verir. Artıq ilkin mərhələni keçmişik, 2001-ci ildə Şuşa UNESCO-nun adı çəki-diyim siyahısına daxil edilmişdi. Təbii ki, bu proses asan deyil. Buna baxmayaraq, biz əzməklə və bunu edəcəyimizə inanırıq. Şuşa, eyni zamanda, ulu öndər Heydər Əliyevin bizə qoydu-ğu əmanətdir. 1977-ci ildə Ulu Öndərin Fərmanı ilə Şuşa tarix-memariqlı qoruğu elan edilmişdir. Bu əmanət biz qorunmalı və gələcək nəsillərə ötürməliyik. Orada çoxlu dağıdılmış abidələri-miz var. Bildiyiniz kimi, Molla Pənah Vaqifin məqbərəsi dağıdılıb. O həmin məqbərə-də ki, Ulu Öndərimiz 1982-ci ildə onun açılışında iştirak etmişdir. Həmçinin Xursid-banu Nəvəvənin evi dağıdılıb, Bülbütün ev-muzeyi bər-bad vəziyyətdə salınıb. İndi bizim missiyamız bütün bu abidələri bərpa etməkdir".

"Prezidentimizin müvafiq fərmanına əsasən azad olunmuş torpaqlarda müvə-qəti inzibati idarəetmə ko-mendaturaları yaradılıb ki, Mədəniyyət Nazirliyi də on-ların tərkibinə daxil edilib. Bu, bir daha Prezidentimizin Mədəniyyət sahəsinə böyük önəm verdiyini göstərir. Mədəniyyət Nazirliyi olaraq ön-cəhdə fəaliyyət göstər-məyimizdən fərəh hissi keçir-i-rik, bu məsələyə müqəddəs bir missiya kimi baxırıq. Bil-dirmək istərdim ki, bəş rayon üzrə fəaliyyət göstərən ko-mendaturalarda Mədəniyyət Nazirliyinin hər rayon üzrə təhkim olunan nümayəndə-ləri vardır. Nümayəndələr artı-q öz işlərinə başlayıb. On-ların missiyası azad olun-muş torpaqlarda Mədəniyyət müəssisələrinin, tarixi abid-ələrin vəziyyətinin öyrənil-məsi və mühafizəsinin təmin edilməsindən ibarətdir. Apar-ılmiş monitorinqin ilkin nəticələrinə əsasən bu ra-yonlarda 151 Mədəniyyət müəssisəsi, o cümlədən 72 kitabxana, 62 Mədəniyyət evi və klub, 8 muzey, 9 uşaq musiqi məktəbinin olduğu de-qiqləşdirilib. Urakəğrısı ilə deməliyik ki, sözügedən müəssisələrin hamısı dağı-dılmış vəziyyətdədir. Moni-torinqlər zamanı 67 tarixi abid-ə aşkar edilmiş ki, onlarda 34-ü işğalçıların tərəfindən tamamilə dağıdılıb. Həmin abid-ələr arasında ölkə əhəmi-yətli abidələr də var. Bunlar-dan Xudafərin körpüleri, Xo-cavənd rayonunda olan Qı-rımçı Albən məbədi, Hadrət-də Yəzəniləndəki Qız qala-sı və Məmmədbəyli kəndin-də olan Səkkizgüslü türbə, Füzulinin Qarğabazar kənd-indeki Karvanşarayı, bir sıra rayonlarımızda olan XVIII ə-srə aid olan məscidlərimiz. Sadələdiyim bu abidələr ya dağıdılmış və ya ev heyvan-ları üçün tövlələrə çevrilmiş-dir. Bu nəinki beynəlxalq hü-quqa, həm də insani dəyərlər, İslama zidd bir fəali-yətdir. Biz bunların hamısını kəskin şəkildə qınayırıq. Bu vəhşiliklər UNESCO-nun 1954-cü və 1970-ci illərdə qəbul etdiyi konvensiyalara ziddir. Ümumilikdə qeyd et-sək, erməni vandalları bu ərazilərdə azərbaycanlıların min illik yaşamasına dələlət edən izlərin silinməsi ilə məşğul olublar. Buna mədə-ni terror və təmizləmə siya-səti adı vermək lazımdır. Çünki 30 il bundan qabaq ermə-nilər birinci etnik təmizlə-mə aparıb sonra isə mədəni təmizləmə ilə prosesi bitir-məyə çalışıblar. Burada

məqsəd, əlbəttə ki, azər-baycanlılara məxsus hər şeyin həmin ərazilərdən tamamilə silinməsi idi. Sözügedən ərazilərdə ermənilərin mə-nimsəmə, özünüküleşdirmə, tarixi faktların saxtalaş-dırılması izləri də aşkar olu-nub. Bu daha çox Alban mə-bədələrinə aid olan bir fəali-yətdir. Dağılıq Qarabağda, Qafqaz Albaniyasına aid olan Azərbaycanın mirası sayılan çoxsaylı məbədlə-rimiz, kilsələrimiz ermənilər tərəfindən özünüküleşdirilib. Onlar bunu həmin ərazi-lərə olan iddialarını gücləndirməkdən ötrü edirdilər. Tə-bii ki, bu belə davam edə bil-məzdi. Biz beynəlxalq eks-pertləri dövlət edəcəyik və saxtalaşdırılmış tarixi abid-ələrdə olan faktları qeydiyyat-dan keçirəcəyik. Aşkar olun-muş bu cinayətləri də tərəfi-mizdən bütün dünyaya bə-yan edəcəyik", - deyər Anar Kərimov vurğulayır.

O bildirib ki, bu vandalizm faktları aşkarlandıqı andan başlayaraq, yeni müharibə hədəm zamanam həm peyk, həm də mediada dərc olun-muş şəkillər vasitəsilə ermə-nilərin vandalizmi barədə beynəlxalq təşkilatlara, xüsu-silə UNESCO-ya məlumatlı məlumatlar verilib: "İndi biz daha da gərgin şəraitdə işlə-yərək dediyim bu cinayət fak-tlarını aidiyyəti beynəlxalq qurumlara çatdırırıq. Artıq aparıldığı kimi monitorinq-lərin nəticələrini UNESCO, ICESCO və BMT-nin Sivilizasi-yalararası Alyansına təqdim etmişik. Eyni zamanda sosial profilərimiz vasitəsilə də faal olmağa çalışırıq. Sosial səbə-kələrdə müxtəlif kampaniya-lara başlamışıq. Qarabağın mədəniyyətimizin beşiyi ol-ması haqqında məlumatların insanlara arasında yayılması, onların bu haqda məlumatlılıq vəsiyyəsinin artırılması barədə addımlar atmışıq. Çoxlu sayda videolar hazırlanıb. Bu yaxınlarda "Xristian irsimizi taniyaq" adlı sosial kampaniyaya start vermişik. Bu kampaniya ölkəmizdə əs-rərbəy qorunan qədim xristian abidələrinin cəmiyyətimiz tərəfindən tanidılması məqsədi daşıyır. Eyni za-manda cəmiyyətdə bir bir mə-saj verilir ki, Azərbaycan xristian irsinə sahib çıxır, onu qoruyur və bərpa edir. Bu, belə də davam edəcək. Qarabağ-da da eyni siyasəti aparacağı-ğ. Çünki beynəlxalq mətbuatda ermənilər tərəfindən bir qaraxayma kampaniyası başlanıb. Təəssüflər olsun ki, bir çox təşkilatlar bu kampa-niyanın tərkib hissəsinə çev-riiliblər. Onlar iddia edirlər ki,

"TRT Muzik" kanalında "Qarabağda bayram var" konsert proqramı nümayiş edilib

Türkiyənin "TRT Muzik" televiziya kanalı Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə "Qarabağda bayram var" devisi altında geniş konsert proqramı yayımlayır.



AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevə məxsus tarixi "Qarabağ Azərbaycanıdır!" ifadəsi proqramın səhnə tərtibatın əsas görünüşündə əksini tapıb. Aparıcı Azərbaycan və Qarabağ dair şeirlər söyləyib, hər tariximizdə şərəf dastanı yaradan müzəffər Ordumuzun rəşadətli qələbəsi barədə tamaşaçılara məlumat verib. İşğal altındakı torpaqlarımızın düşməndən

geri alınması bütün türk dünyasının tarixi zəfəri kimi dəyərləndirilib. Canlı yayımla nümayiş olunan konsertdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Türk dünyası mahnı və rəqs ansamblının ifasında Azərbaycan mahnıları və rəqsləri təqdim olunub.



Arxa cəbhə



Yurd həsrətlilər doğma yerlərə rahat yollarla dönəcəklər

İşğaldan azad edilmiş ərazilərdə yeni infrastrukturun qurulmasına başlanılıb

Əvvəli 1-ci səh.

Regionların sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramının həyata keçirilməyə başladığı vaxtdan ölkəmizdə hər il ən azı 1000 kilometr yeni avtomobil yolu salınıb, köhnələri əsaslı təmir edilib. Dünyanı sınağa çəkən və Azərbaycanı da yan keçməyən koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Prezident İlham Əliyev hələ virusun yayıldığı ilk günlərdən bəyan edib ki, heç bir infrastruktur layihəsi ıxtisar edilməyəcək.

Beləliklə, bu il yeni salınmış neçə-neçə yol istifadəyə verilib. Dövlət başçısı paytaxtda, eləcə də rayonlara səfərləri çərçivəsində onlardan çoxunun açılışında iştirak edib. Bundan əlavə, bir sıra yeni yolların salınması, əsaslı şəkildə təmir olunması və həmin məqsəddə vəsait ayrılması üçün də sərəncamlar imzalanıb.

İndi biz erməni vandallarının işğaldan azad etdiyimiz ərazilərimizdə də yeni, müasir yollar çəkirik. Öz dağdıçılıq, talançılıq xislətin-

dən əl çəkməyən düşmən qoy baxıx xar olsun.

Bu işlərə Tərtər rayonunun Suqovuşan və Taliş kəndlərinə gedən avtomobil yollarının bərpasından başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, ümumi uzunluğu 29 kilometr olan avtomobil yolları IV texniki dərəcəyə uyğun bərpa edilib.

Suqovuşan və Taliş kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxıb və dağılıb. Yolların yenidən inşası üçün oradan yararsız qrunun qazılaraq çıxarılması, əks-dolğunun aparılması, torpaq yatağının bərpa olunması və digər işlər daxildir ki, onlar da müvəffəqiyyətlə yerinə yetirilməkdədir.

Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı da göstəriş verib. Artıq bu yolun tikintisi gedir.

Noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən



Füzuli və Cəbrayıl şəhərlərində olarkən layihənin icrasının gedişi ilə tanış olublar.

Prezident İlham Əliyev bu yolun əhəmiyyətini qeyd edərək deyib: "Bu gün ölkəmizin heyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır. Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min kilometrədən çox avtomobil yolu çəkilibdir və yollar keyfiyyətlidir. Bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolun xüsusi əhəmiyyəti var. Dediyim kimi, bu yol bizi Şuşaya aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir".

Prezidentin noyabrın 17-də imzaladığı sərəncamda deyilir: "Ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə

tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50,0 (əlli) milyon manat ayrılırsın".

Füzulidə olarkən dövlət başçısı yolun təmələqoyma mərasiminin həm də böyük rəmzi mənə daşdığını qeyd edib. Belə ki, yalnız Kəlbəcər rayonunda işğaldan öncəki dövrdə aparılan qiymətləndirmələrə əsasən, 130 ton civə, 190 ton gümür, 940 ton civə, habelə selen, mişar daşı, tikinti daşı, sement xammalı, mineral su mövcud olub. Bu resursları iqtisadi dövriyyəyə cəlb etməklə yerli sənayenin inkişafı təmin ediləcək.

Ərzaq təminatı, iş yerləri, emal sənayesi üçün imkan yaradan 100 min hektardan çox əkin sahəsinin dövriyyəyə cəlb etməklə burada mümbit torpaqlarda bitkiçilik və heyvandarlıq müasir tərzdə inkişaf

etdiriləcək. Meliorasiya və irriqasiya tədbirləri həyata keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyində tərtib edilmiş ilkin qiymətləndirmələrə əsasən, burada ölkə üzrə kənd təsərrüfatı istehsalına nisbətən 8 faiz ətrafında perspektiv istehsal imkanları mövcuddur. - bölgənin balneoloji (İstisu) resursları, əsrarəngiz təbii-iqlim şəraiti və mədəni irs imkanları nəzərə alınmaqla turizmin inkişafı təmin ediləcək. Burada həm özəl investisiyaların qoyuluşu, həm də türk dövlətləri ilə birgə turizm marşrutlarının inkişafında perspektivlər mövcuddur. Bununla əlaqədar Qırğızıstan tərəfindən işlər aparılır. Bütün bu qeyd edilən prioritetlər və digər aspektləri özündə əks etdirən işğaldan azad olunmuş ərazilərə

Flora SADIQLI, "Azərbaycan"

Ağdamın keçmiş təmas xəttinin sıfır nöqtəsində yerləşən kəndlərdə pambıq yığımına başlanılıb

Ağdam rayonunda, keçmiş təmas xəttinin sıfır nöqtəsində yerləşən Miroşelli kəndində pambıq yığımına başlanılıb. Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin Fermer Koordinasiya Şurasının üzvü, pambıqçı Eldar Qasimovun sahəsində pambıq yığımı zamanı orta məhsuldarlıq 40 sentnerdən çox olub.

Fermer jurnalistlərə açıqlamasında bildirib ki, Miroşelli kəndinin əkin sahələri erməni silahlı birləşmələrinin mütəmadi atəşinə məruz qalsa da, kənd camaatı əkin prosesini təqvim planına görə həyata keçirib. Sentyabrın 27-dən başlayan əks-həmlə əməliyyatları pambıq yığımı dövrünə təsadüf edib, mülki əhalinin, kənd təsərrüfatı texnikasının mütəmadi atəşə tutulması nəticəsində təmas xəttinə yaxın ərazilərdə yığımı həyata keçirmək çətinləşib.

Noyabrın 10-da münaqişənin nizamlanmasına dair anlaşma bəyanatı imzalandıqdan sonra Ağdam rayonunun atəş xəttinə yaxın ərazilərdə pambıq yığımına start verilib: "Ötən il 47 sentner məhsul götürmüşdüm. Bu il məlum səbəblərdən yığım prosesi bir qədər ləngidi. Buna rəğmən ilk yığım 40 sentnerdən çox məhsul götürmüşəm. İkinci yığım da bu göstərici daha da yüksələcək. Ordumuzun zəfəri sayəsində artıq təmas xətti anlayış keçmişdə qaldı, növbəti ildən torpaqlarımızı daha rahat ekib-berəcəyəm, daha çox məhsul götürəcəyəm. Kənd təsərrüfatına verdiyi dəstəyə görə, bu çətin günlərdə yanımızda olduğuna görə dövlətə, müvafiq qurumlara öz minnətdarlığımı bildirirəm".

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bu il pambıqçılıqda ölkə üzrə orta məhsuldarlıq göstəricisi çox yüksəkdir: "Fermerlərimiz bugünkü sahələrdən 310 min tona yaxın məhsul yığaraq qəbul məntəqələrinə təhvil verilib. Ötən il pambıq mövsümünün yekununda 295 min ton məhsul yığılmışdı. Hazırda pambıq üzrə orta məhsuldarlıq 31 sentnerdir. Pambıq ekini həyata keçirilmiş 21 rayondan 9-da orta məhsuldarlıq 30 sentneri keçib. Pambıq yığımı




hələ davam edir, mövsümün yekununda Azərbaycan pambıqçılıq tarixində rekord məhsuldarlıq göstəricisi əldə edəcəyimizi gözləyirik".

Nazirlik rəsmi bildirib ki, sentyabrın 27-dən başlayaraq erməni hərbi birləşmələrinin atəş xəttinə yaxın əraziləri mütəmadi atəşə tutması, mülki əhalini, aqrar infrastrukturunu, kənd təsərrüfatı texnikasını hədəfə alması həmin ərazilərdə pambıq yığımını həyata keçirmək çətinliklər yaradır: "Bu səbəblərdən ötən il yüksək məhsuldarlıq qeydə alınmış Tərtər və Ağdam rayonlarında, Füzuli, Ağcabədi və Bərdənin atəş xəttinə yaxın ərazilərdə pambıq yığımını həyata keçirmək çətinləşmişdi. Bu rayonlar həm də pambıqçılıq ənənələrinə malik, hər il məhsuldarlıq göstəricilərini yeniləyən bölgələrimizdir. Noyabrın 10-dan sonra həm Ağdamda, həm Tərtərdə, həm də digər qeyd olunan ərazilərdə pambıq yığımına start verilib. Yığımın vaxtında başa çatması üçün bu rayonlara əlavə kənd təsərrüfatı texnikaları göndərilib. Bugünkü Ağdam rayonunda orta məhsuldarlıq 23,69, Tərtər rayonunda 23,89 sentnerdir. Mövsümün sonuna kimi hər iki rayonda orta məhsuldarlığın artaraq ötənlik səviyyəyə çatmasını gözləyirik. Ağdam və Tərtər rayonlarında pambıq sahələrində məhsul bol olması bunu sübut etməyə əsas verir".

Qeyd edək ki, ölkə üzrə pambıq yığımı davam edir. Yığım prosesinin optimal müddətdə başa çatacağı gözlənilir.

SOCAR-da 2020-ci ilin 9 ayının maliyyə-təsərrüfat fəaliyyəti müzakirə olunub



SOCAR-ın prezidenti Rövnəq Abdullayev SADRİYYI İLA ŞİRKƏTİN 2020-Cİ İLİN 9 AYININ MALİYYƏ-TƏSƏRRÜFAT FƏALİYYƏTİNİN YEKUNLARI İLƏ ƏLAQƏDAR OLAN YERİ İCLAS KEÇİRİLMİŞDİR.

Rövnəq Abdullayev çıxışında global pandemiya ilə əlaqədar hesabata dövrünün bütün iri neft və qaz şirkətləri üçün ağır keçdiyini qeyd etmiş, hazırkı şəraitdə qənaət rejiminin vacibliyindən danışmış, SOCAR-ın bu yolla maksimum səmərə əldə etməsinin zərurətini vurğulamışdır.

Sonra şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasimov 9 ayın iqtisadi göstəriciləri ilə bağlı hesabatı təqdim etmişdir. Hesabatda bildirilmişdir ki, OPEC+ razılaşmasının şərtlərinə əsasən, neft hasilatının müvafiqəti azaldılmasından irəli gələn islahat və optimallaşdırma tədbirləri diqqət mərkəzindədir. Ötən 9 ay ərzində istehsal edilmiş məhsulun satışından (sırf ticarət əməliyyatları istisna olmaqla) şirkətin hesabına 4,1 milyard manat ümumi pul vəsaiti daxil olmuşdur ki, bunun da 2,8 milyard manatı (68,3%) daxili bazarın, 1,3 milyard manatı (31,7 faiz) isə xarici bazarın payına düşür. 2019-cu ilin analoji dövrü ilə müqayisədə şirkətin istehsalat və xidmət fəaliyyətindən daxil olan vəsaitlər 863,7 milyon manat və ya 17 faiz azalmışdır. Neft emalı və neft-kimya məhsullarının ixracından əldə edilən vəsaitlərdə artım müşahidə olunmuş, əzəmət isə əsasən xam neftin ixracından əldə edilən vəsaitlərdə və neft məhsullarının daxili bazarda satışından qeyd alınmışdır. S.Qasimov məxaric maddələri üzrə göstəricilərə diqqət çəkərək vurğulamışdır ki, əmək haqqı məbləği və sosial müdafiə fonduna ayrımlardan başqa bütün xərclər üzrə plana qarşı qənaət edilib, şirkətin maliyyə portfelini optimallaşdırılıb, investisiyaların həcmi azaldılıb. Bunun nəticəsində şirkətin xərcləri azaldılmış və proqnoza nisbətən 1,3 milyard manat vəsaitə qənaət olunmuşdur. Beləliklə, dünya bazarlarında lokdaun və neft qiymətinin aşağı düşməsi nəticəsində SOCAR-ın məhsul satışından daxil olan pul vəsaitləri və buna uyğun olaraq xərcləri də azaldılmış, bununla da əməliyyatların dayanıqlığı təmin olunmuşdur.

İclasda SOCAR-ın vitse-prezidentləri akademik X.Yusifzadə, Y.Lətifov, X.Məmmədov, M.İsmayilov, D.İskəndərov, "Azneft" İB-nin Baş direktoru Ş.Hüseynov idarə və müəssisələrin xərclərinin və idarəetmə sisteminin optimallaşdırılması, qənaət rejiminin gücləndirilməsi məsələləri ətrafında fikirlərini bölüşmüşlər.

SOCAR prezidenti Rövnəq Abdullayev iclasa yekun vura-raq bildirmişdir ki, şirkətin bütün strukturlarında rəqəmsallaşma irəliləməli, vəsaitlərə maksimum qənaət olunmalı, 2021-ci ilin gəlir və xərclər smetası yaxın dövrdə hazırlanıb təqdim edilmişdir. Dünya bazarlarında hökm sürən çətin iqtisadi vəziyyət yeni çağırışlar gətirməklə, SOCAR-da aparılan islahatları da sürətləndirmişdir. R.Abdullayev qeyd etmişdir ki, aparılan islahatlar nəticəsində SOCAR-ın dayanıqlığı daha da artacaq, şirkət hazırkı böhrandan daha güclü çıxacaqdır.

"İşğaldan azad edilmiş ərazilərimiz ölkənin iqtisadi dəyər zəncirinə qoşulacaq"

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

"Qarabağın azad edilməsi, ilk növbədə, regiona, o cümlədən türk dünyasına sabitlik, sülh və təhlükəsizlik gətirəcək ki, bütün dövrlərdə davamlı iqtisadi inkişafın təməlinə də bu əməl dayanıb. Siyasi cəhətdən sabit, iqtisadi cəhətdən dayanıqlı və təhlükəsiz olan Azərbaycan regionda daha da güclənəcək və daha cəlbədarı partnyorlar çevrilecək. Azad edilmiş rayonların inzi-bati və təhlükəsizlik məsələləri həll olunmaqla genişmiqyaslı infrastruktur quruculuğu işləri aparılacaq. Burada yolların tikintisi, elektrik enerjisi və qaz təchizatının bər-

pası, su və kanalizasiya sistemlərinin qurulması, telekommunikasiya sistemlərinin bərpası, dağıdılmış sosial infrastrukturun yenidən qurulması, o cümlədən məktəblərin, uşaq bağçalarının, tibb məntəqələrinin, inzibati obyektlərin tikintisi həyata keçiriləcək. Bu da, əlbəttə ki, həm Azərbaycan, həm də dost ölkələrin tikinti və təchizatla məşğul olan rəqəbətlı biznes strukturlarına yeni imkanlar yaradacaq" deyə nazir müavini bildirib.

S.Həsənova deyib: "Növbəti məsələ isə işğaldan azad olunmuş ərazilərimizin iqtisadi inkişafının təmin edilməsidir ki, burada özəl investisiyaların cəlb edilməsi, dövlət-özəl partnyorluğunun inkişaf etdirilməsi və müxtəlif dövlət dəstəyi modellərindən istifadə etməklə bölgə ölkənin iqtisadi dəyər zəncirinə qoşulacaq. Burada 3 əsas prioritetləri vurğulamaq istərdim: - məlum olduğu kimi, azad olunan rayonlar yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan ərazilərdəndir. Belə ki, yalnız Kəlbəcər rayonunda işğaldan öncəki dövrdə aparılan qiymətləndirmələrə əsasən, 130 ton civə, 190 ton gümür, 940 ton civə, habelə selen, mişar daşı, tikinti daşı, sement xammalı, mineral su mövcud olub. Bu resursları iqtisadi dövriyyəyə cəlb etməklə yerli sənayenin inkişafı təmin ediləcək.

- ərzaq təminatı, iş yerləri, emal sənayesi üçün imkan yaradan 100 min hektardan çox əkin sahəsinin dövriyyəyə cəlb etməklə burada mümbit torpaqlarda bitkiçilik və heyvandarlıq müasir tərzdə inkişaf

etdiriləcək. Meliorasiya və irriqasiya tədbirləri həyata keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyində tərtib edilmiş ilkin qiymətləndirmələrə əsasən, burada ölkə üzrə kənd təsərrüfatı istehsalına nisbətən 8 faiz ətrafında perspektiv istehsal imkanları mövcuddur. - bölgənin balneoloji (İstisu) resursları, əsrarəngiz təbii-iqlim şəraiti və mədəni irs imkanları nəzərə alınmaqla turizmin inkişafı təmin ediləcək. Burada həm özəl investisiyaların qoyuluşu, həm də türk dövlətləri ilə birgə turizm marşrutlarının inkişafında perspektivlər mövcuddur. Bununla əlaqədar Qırğızıstan tərəfindən işlər aparılır. Bütün bu qeyd edilən prioritetlər və digər aspektləri özündə əks etdirən işğaldan azad olunmuş ərazilərə

barpası və inkişafı ilə bağlı konsepsiyaların hazırlanması istiqamətində iqtisadiyyat Nazirliyində işlər aparılır. Konsepsiyaların icrasında tərəfdaşlarımızla əməkdaşlıq nəzərdə tutulur". Nazir müavini qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin bərpası zamanı həyata keçiriləcək işlərin maliyyələşdirilməsi üçün bir sıra mənbələrdən vəsaitlər cəlb olunacaq. Dövlət büdcəsi, beynəlxalq donor dəstəyi, uzunmüddətli və güzəştli kreditlər, istiqrazlar, özəl sektorun vəsaitləri, fərdi ianələrdən istifadə ediləcək. Burada da müxtəlif maliyyə alətlərində, xüsusilə borc alətlərində iştirakla (istiqrazların alınması və kreditlərin verilməsi), ölkələr üçün suveren fondların, EXIM banklarının, valyuta ehtiyatlarının gəlir imkanlarını artırmaq fürsəti yaranacaq.

Şirvan şəhərinin «Bizim həyət»i

Şəhər saat 10 radələrində. Havanın çis-kinli olmasına baxmayaraq, Şirvan şəhər sakinləri Energetik 9, Leytenant M.İbrahimov 8 və 10 sayılı binaların əhatə etdiyi ərazidə abadlaşdırılmış həyətə toplaşmışdılar. Sakinlərin hər birinin üzündə razılıq, məmnunluq, sevinc hissi duyulurdu.

Qeyd edək ki, bu abadlaşdırma və quruculuq işləri Heydər Əliyev Fondunun vitse-pəzidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən «Bizim həyət» layihəsi çərçivəsində reallaşdırılmışdır. Abadlaşdırılan həyətin ətrafındakı yaşayış evlərində 700-dən çox insan yaşayır.

"Bizim həyət" layihəsinin əsas məqsədi həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyanın sütununu təşkil edən yaşılıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasından



ibarətdir. Həyətdə əlil və sağlamlıq imkanları məhdu olən insanların rahat hərəkətinə nəzərə alınması ilə yanaşı, uşaqlar üçün də əlverişli şərait yaradılıb. Eyni zamanda gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sisteməlik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları quraşdırılıb, oyun meydançaları salınıb.

Sahəsi 1,5 hektar olan həyətin ərazisində 6 söhbətgah inşa edilib, oturmaçalar qoyulub. Sakinlərin istək və maraqları nəzərə alınaraq həyətə işıqlandırma sistemi, təhlükəsizlik kameraları da quraşdırılıb. Binaların fa-

sadları və giriş hissələri tam təmir olunub. İnfrastruktur, o cümlədən işıq, qaz, su, kanalizasiya, rabitə sistemi yenidən qurulub. Həyətin ərazisindəki mövcud yaşılıqların bərpası ilə yanaşı, əlavə olaraq yeni ağaclar və gül kolları əkilib. Onu da bildirmək ki, sözügedən həyət layihə çərçivəsində Bakıdan kənar rayonlarda abadlaşdırılan ilk həyətdir.

Abadlaşdırılmış yeni həyətin istifadəyə verilməsi ilə bağlı keçirilən tədbiri Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açıdı. Sonra IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov, şəhər sakinləri Gülnarə İbrahimova, Yaqın Salmanov və başqaları çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Qarabağı düşmən tapdağından azad etməsindən, bu böyük hadisənin doğurduğu sevincdən söz açdılar, habelə istifadəyə verilən həyətin sakinlərinin, xüsusən də uşaqların və gənclərin həyatında böyük rol oynayacağından danışdılar. Tədbirin sonunda ağacəkmə kampaniyası keçirildi.

Seyran CAVADOV, "Azərbaycan"

Abşeronun Qobu qəsəbəsindəki yeni yaşayış massivinə qaz çəkilib

Qobu qəsəbəsinin yeni yaşayış massivinə qaz xəttinin açılış mərasimi olub. Açılışda iştirak edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirdi ki, Azərbaycanın inkişafını səciyləndirən əsas faktorlardan biri də regionların yüksəlişidir.

Bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrasının böyük əhəmiyyəti olduğunu deyən natiq aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Abşeron rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü bildirdi. İradə Gülməmmədova onu da vurğulayıb ki, Abşeron ictimaiyyəti torpaqlarımızın azadlığı uğrunda başlanan Vətən müharibəsində də əsl nümunə ortaya qoyub: "Hələ Ermənistanın iyul ayında törətdiyi təxribətdən sonra neçə-neçə rayon sakini Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə müraciət etmişdi. Bu gün onların bir qismi ordu sıralarındadır".

Əlavə olaraq qeyd edək ki, Abşeron rayonunun Qobu qəsəbəsindəki yeni yaşayış massivində 1147 fərdi yaşayış evi qazlaşdırılıb. Ümumi uzunluğu 116 159 metr olan müxtəlif diametrlı borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə saygac və fərdi tənzimləyici quraşdırılıb.

Akif ƏLİYEV, "Azərbaycan"



Vətən deyəndə...



● Vətənpərvərlər

Cağırın Vətəndirsə, övladı mütləq səsinə səş verəcək. Hər dövrdə belə olub. İndi də belədir. Sentyabrın 27-dən bəri davam edən Vətən mübaribəsinin qəhrəmanları da onlar - gənc yaşlarında tarix yazan Azərbaycan igidləridir. Dar gündə Vətənin qeyrət qalmasına dönməzlər, nəmərd düşmənin qarşısına sipər çəkirlər.

Bir də bu günlərin - Vətən mübaribəsi dövrünün uşaqları var. Onların vətənpərvərliyini seyr etmək də ayrı bir qürur verir. Duyğularını anlamaq çətin deyil. Çünki hissələrinə özələrinə, yaşlarına xas tərzlərlə göstərə bilirlər. "Dava-dava" oyununu bu günlərdə hər zamankından daha çox sevirlər. Hər biri əlinə silah alıb yağı düşməni qovmaq, torpaqlarımızı işğaldan azad edərək qəhrəman olmaq istəyir.

Oyundan yorulanda da fikirləndirən, xeyallarından cəbhədə gedən döyüşlər çıxır. Böyük qardaşlarının, atalarının, əmilərinin, dayıların



"Onlar döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmirlər və çalışırlar ki, bu acı məğlubiyyətin özünü dinc insanlardan çıxınsınlar... Bu, qəsdən törədilmiş cinayətdir. Məhz mülki əhalinin yaşadığı yerləri məqsədyönlü şəkildə atəşə tutublar. Bildiyiniz kimi, çoxlu itkilərimiz var, yaralılarımız var, o cümlədən uşaqlar, qadınlr, qocalar. Bu, bir daha erməni faşizminin yurtdışı mahiyyətini göstərir. Bu, bir daha göstərir ki, biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan, böyük faciədən xilas etmiş oluruq..."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti, Ali Baq Komandan

əzizləri qətlə yetirilən bu uşaqları da həyatları boyu gözlərində, könlərində daşıyacaqları nisgillərdə da da mətin, güclü edəcək. Çünki onlar mərd Azərbaycan xalqının övladlarıdır.

Bu gün ölkəmizin hər yerində uşaqların geyimlərinin üzərində, çantalarında, velospedlərində Azərbaycan bayrağı daşıdıqlarını seyr etmək də bir başqa qürur mənbəyidir. Şübhəsiz, böyüklərindən öyrənirlər. Bu günlərdə Azərbaycan bayrağı Vətənə sevginin, cəbhədə döyüşən əsgərlərimizə dəstəyin və qələbəyə inamın simvoluna çevrilib.

Bu yaxınlarda İmişli rayonuna gedəndə gördüm. Yolboyu evlərin, hasarların, darvazaların üstündə vurulan üçrəngli bayrağımız dalğalandıca elə gözəl mənzərə yaranır ki, baxmaqdan doymursan. Bir mənzərə də özümüzə təbəssüb, qəlbimizdə fəxr, fərəh yaradır. Kənd uşaqları velospedlərinə Azərbaycan bayrağı vurmaqla kifayətlənməyiblər. Velospedlərinin önünə bərkətdikləri kartonların üzərində "Qarabağ Azərbaycanıdır" yazıb, böyük bir nida qoyublar.

Məşhur "Bizim Cəbiş müəllim" filmində səslənən mahnı da bu günlərdə uşaqların dilinin əzbəri olub: "Çağırın əllər gedərim davaya"...

Böyük bacım danışıq ki, ikinci Qarabağ müharibəsi yeni başlamışdı, bir gün qızımın uşaqları - Aynişanla Vəli hövnaq bizə gəldilər. "Nəne, bizə bayraq ver" dedilər. Aynişanla bayraq verdim. Dərhal çantasına keçirib çiyindən asırdı. Vəli bacısından kiçik olduğundan ona dedim ki, sənin çantana gücün çatmır, həm də sən dağınıqsan, bayraqı necə gəzdirəcəksən. Uşaq ağlamsındı: "Nəne, vallah mən bayraqa gözüm kimi baxacağam" dedi.

Azərbaycanda bu gün doğma bayrağına gözü kimi baxan uşaqlar böyüyürlər. Gələcək onlardır. Onlar Füzulisi, Ağdamı, Qubadlısı, Cəbrayılı, Zəngilanı, Laçını, Kəlbəcəri, Ağdərəsi, Xocavəndi, Xankəndi, Şuşası... ilə bütövləşən, daha da güclənən, qüdrətli Azərbaycanımızı gəncləri olacaqlar. Vaxt gələcək, bu uşaqlar ikinci Qarabağ müharibəsi barədə uşaqlıqda eşitdiklərindən danışıcaqlar. Bu müharibə haqqında bəlkə də ən yaxşı əsəri yazacaq, ən təsirli filmləri, rəsmləri onlar çəkəcəklər. Və ümidimiz, inamımız və arzumuz budur ki, bu uşaqlar nəinki Azərbaycanı, bütün ölkələrdə sülhün, əmin-amanlığın bərqərar olduğu bir dünyada yaşaya bilsinlər.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

● Tarix yazan oğullar

Bu möhtəşəm günləri heç vaxt unutmayacağıq

Torpaqlarımızın hər qarışı mənim üçün müqəddəs və əzizdir. Yurdumuzun uzun illər işğaldan qalması biz hərbiçiləri çox narahat edirdi. Günlərin birində döyüşlərin başlanacağını və bu narahatlığa son qoyulacağını gözləyirdik.

Axır ki, həmin gün qapımızı döydü. Qorxmadan, cəsarətlə, hünərlə döyüşlərə atıldığımız. Böyük igidlik və rəşadət göstərərək torpaqlarımızı erməni işğalçılarından təmizlədik. Yurdumuzu qəsbkarlardan azad etdiyimizə görə bu gün özümüzü güclü, könüllü açırıq. Təkcə biz yox, illər uzunluğunda yaşayacaq olan köçkünlük həyatı yaşayan insanlarımız da sevinirlər. Onlar yaxın vaxtlarda doğma ocaqlarına qayıdacaqlarının sevincini yaşayırlar. Bu qüruru, bu fərəhi qaçqınlara, köçkünlərə bəxş etdiyimizə görə özümüzü xoşbəxt sanırıq. Artıq Vətən müharibəsi qələbəmizlə başa çatıb, düşməni məğlubiyyətə uğratmışıq, onları diz çökdürmüşük. Ateş səsləri kəsilib, silahlar susub. İndi yer də, göy də rahat nəfəs alır. İnşallah, çox qısa müddət ərzində köçkünlər bu yerlərə qayıdacaq, zəhmətləri ilə kənd-kəskəllərini cənnətə döndərəcəklər. İşğaldan azad edilmiş şəhər və kəndlərdə həyat evvəlki axarına düşəcək.

Mən daha çox Şuşa şəhərini işğaldan azad edilməsinə sevinirdim. Bayrağımızın burada dalğalandığını görəndə xoş hisslər keçirdim. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də çıxışlarının birində demişdir: "...Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımqüvə olar". Şükürlər ki, uğurlu döyüşlərdən sonra Azərbaycan Ordusu üçrəngli bayrağımızı Şuşada dalğalandırdı! O möhtəşəm günü heç vaxt unutmayacağıq.

Mübariz YARALIYEV,
əsgər

Vətən müharibəsində iştirakımla qürur duyuram

Əslində, Qarabağ müharibəsi bitməmişdi, sadəcə olaraq döyüşlər dayandırılmışdı. Torpaqlarımızın erməni işğalçılarından dinc yolla azad edilməsi məqsədi ilə uzun illər idi ki, danışıqlar aparılırdı. Amma son nəticədə məlum oldu ki, düşmən işğal etdiyi ərazilərimizdən danışıqlar yolu ilə çıxmaq istəmirdi.

Bu azmış kimi, illərlə işğaldan saxlıyırdıq əraziləri qaytarmaq əvəzinə, sentyabrın 27-də yeni torpaqlar ələ keçirmək üçün mövqelərimiz üzərinə hücum etdilər. Biz düşmən hücumunun qarşısını almaq üçün müdafiə olunmağa başladığımız. Qəsbkarların hücumlarını nə qədər gücləndirməyə çalışsalar da, geriyyə addım atmadıq. Torpaqlarımızın azadlığı uğrunda bütün gücümüzü müdafiə etdik. Düşməni sarsıdıcı zərbələr vurduq. Yağılın nə qədər güc göstərsələr də, güllələrimizdən yayınma bilmədilər. Atılan hər güllə bir düşməni məhv etdi. Qısa müddət ərzində mövqelərimizi ələ keçirəcəyinə ümid edən işğalçıların arzuları puç oldu.

Biz igidliyimizlə, qəhrəmanlığımızla, dəqiq atəş zərbələrimizlə işğalçıların hücumlarını dayandırdıq. Ağzınların gücü zəifləyən kimi əks-hücum keçdik. Beləcə, ərazilərimizi dinc yolla qaytarmaq istəməyən erməni qəsbkarlarına bütün döyüşlərdə sarsıdıcı zərbələr vura-vura irəlilədik. Gərgin döyüşlərdən sonra düşməni illərdən bəri dayandırdığımız mövqelərimizdən vuruş çıxardıq. Zəfər dalınca zəfər qazandıq, uğur dalınca uğur qazandıq. Kənd-kənd, oba-oba, şəhər-şəhər ərazilərimizi erməni qəsbkarlarından azad etdik. Vətən müharibəsində iştirakımla qürur duyuram. Fəxr edirik ki, bu gün üçrəngli bayrağımızı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşada, Ağdamda və işğaldan azad edilmiş ərazilərimizdə dalğalandırırıq. Çox qürurverici günlər yaşayıırıq.

Rəşad EYVAZOV,
gizir

Ordumuz haqq savaşında qalibdir

Ali Baq Komandanımızın rəhbərliyi altında başlayan, 44 gün davam edən ordumuzun əks-hücum əməliyyatı qələbə ilə başa çatdı. Qəhrəman Azərbaycan əsgəri son sözü müdafiə meydanında dedi. İllərdir erməni faşistləri tərəfindən işğal olunan tarixi torpaqlarımız azad olundu. Bu gün o torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı dalğalandırıldı.

Xalqımız bu günlər ağır sınaqdan başıuca, alnıaçıq çıxdı. Ali Baq Komandanımızın ətrafında sıx birləşdi, ordusunun yanında oldu. Qəlbə cəbhədə döyüşən əsgər övladları ilə döyüşdü. Biz döyüşçülər Ali Baq Komandanımızdan, xalqımızdan güc aldığımız, döyüşlərə, yeni-yeni qələbələrə ruhlandıq, torpaqlarımızı yağılardan təmizlədik. Bu gün Azərbaycanımızın başı üzərində qalibyyət bayrağı dalğalandırıldı. Erməni silahlı birləşmələrinin işğal etdikləri kəndlərimiz, şəhərlərimiz, yaşayış məntəqələrimiz azad olundu. Artıq Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdamdan erməni işğalçıları qovulub çıxarıldı. Qədim Şuşamız da düşmən əsirliyindən xilas edildi. Üçrəngli bayrağımız Şuşa qalmasına sancılıb. Ərazi bütövlüyümüz bərpə olundu. Ordumuz haqq savaşında qalibdir. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baq Komandan!

Rəşid TANRIVERDİYEV,
gizir

Müharibə dövrünün uşaqları...

nin qəhrəmanlıqlarından, azğın düşməni necə geri çəkilməyə məcbur etdiklərindən qürurlənə-qürurlənə danışırlar.

Ancaq əldə edilən xəbərlərin hamısı sevincdir deyil. Ermənistan silahlı qüvvələrinə neinki döyüş bölgələrində, hətta cəbhədən uzaq məsafələrdə yerləşən Gəncə, Bardə, Beyləqan və digər ərazilərdə yaşayan mülki əhalini raket və ağır artilleriya hücumlarına məruz qoyur. Namərd düşmən Azərbaycanın dinc, günaşsız vətəndaşlarını evlərində qətlə yetirir. Həlak olanlar arasında neinki xalqın tarixində - uşaqlar, hətta onaylıq Nərin də var. Körpə Nərin oktyabrın 17-də ermənilər tərəfindən ikinci Gəncə terrorunun qurbanı oldu.

Ermənilərin Gəncəyə atdıqları raket atəşi zamanı dağıntılar arasında xilas edilən yaralıları arasında uşaqlar da az deyil. Onlardan biri də Ömər Nəzir oğludur. "Daşın altında qaldım. Qorxurdum... Bu, heç vaxt yadımdan çıxmıyacaq...". Azyaşlı Ömərini sözlərdən bu sözlər neinki onun özünün, heç bir azərbaycanlının yaddaşından silinməyəcək...



Xain düşmən zərbəsilə neçə-neçə ailəyə od düşdü, ocaqlar söndü. İnsanlar əzizlərini, doğmalarını itirdilər. Ermənistan ordusu neçə-neçə azərbaycanlı uşağı atasız, anasız, bacısız, qardaşsız, nənəsiz, babasız qoydu.




Anar və Nurçin Əliyevlər erməni faşistlərinin Gəncəyə atdıqları raket hücumu nəticəsində həlak oldular. Erməni silahlı bölmələrinin oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində xoşbəxt həyatları yarımqüvə qalanda biri də Şahnəzərovlar ailəsi oldu. Ermənistan ərazisindən atılan raketin yaratdığı dağıntılar altında ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdü Xədicə Şahnəzərova sağ çıxarıldı. Azyaşlı qızın atası Rəyaf, anası Züleyxa və yaşayırılıq bacısı Məryəm isə erməni terrorunun qurbanları oldular. O, dəhşətli



günlərdə baş verənləri anlamayan üç yaşlı Xədicənin doğmalarını axtaran ürək baxışları hər kəsi qəhərləndirdi. Erməni işğalçıları bu uşaqları yalnız valideynsiz qoymadı, həm də onları ömrün qayğısız illəri adlandırdığımız uşaqlıq sevincindən məhrum etdi. Ancaq hər zamankı kimi yenə də qəddar düşmənin arzusu gücündə qalır. Ermənistan silahlı qüvvələrinin bütün başəri dəyərləri heçə sayaraq mülki əhalini hədəf seçmələri, günaşsız insanları şəhid etmələri, yaramaları Azərbaycan əhalisini qorxutur. Erməni cinayətlərinin şahidi olan,

● Yaralı döyüşçü ilə görüş

Neftçala şəhəri "6-cı məhəllə" deyilən ünvanda yaşayan, bir müddət bundan əvvəl Füzuli şəhəri uğrunda kişidətli döyüşlərdə yaralanan Cəbrayıl Babayevlə görüşə gedirik. Payız yağışı təzəcə kəsmişdi. Elə bu yerdə düşünürsən ki, bu payız doğma Azərbaycanımı, onun dilbər guşəsi olan Qarabağımız üçün düşərlər oldu.



Neftçalalı qəhrəman əsgər

Bizimlə birlikdə gedən şəhər bələdiyyəsinin işçisi uzaqdan darvazanı nişan verir: "Cəbrayılın evi bayraq asılan o qapıdır". Sonra erkək qapını açıq, içəri keçirik. Hiss oluruq ki, bu evə gəldiyi birinci dəfə deyil. Səliqə-sahmənlilik həyətdə bizi yaralı əsgərimizin anası Çimnaz bacı qarşılayıb evə dəvət edir.

C.Babayevlə görüşüb, hal-həlalı tutub "keçmiş olsun" deyirik. Qaraqış, qaraqöz, qarayanız, yaraşıqlı bir oğlandır. Söhbət zamanı məlum olur ki, keçən ilin oktyabr ayında ordu sıralarına gəlib. Sentyabr ayının 27-də ordumuz əks-hücum əməliyyatına başlayanda Cəbrayıl Babayev də xidmət etdiyi hissənin bütün əsgərləri kimi düşməne qarşı mübarizəyə atıldı. Əsgər vətənləri ilə birlikdə erməni işğalçılarına divan tutulandan biri olur. Döyüşlərin birində onlardan 5-ni təkbaşına məhv edir. Amma növbəti qızğın döyüş zamanı yaxınlığına düşən erməndən 6 qələbə yararı alır: "Gözümü açanda özümü xəstəxanaya çarpayısında gördüm. Bir neçə dəqiqə keçmişdi ki, başımda ağırlar hiss etməyə başladım".

İki gündən sonra Cəbrayılı Saatlı rayonundakı xəstəxanaya, oradan da Salyana göndərirlər. Bir neçə gün də burada müalicə olunur. Həkimlərin qərarı ilə Bakıya aparılır. Təcürbəli həkimlər qəlpələrdən birini çıxarmağı nail olurlar. Qalınlarını isə fəsad verməməsi üçün zaman keçdikcə çıxarılması qərarına gəlirlər. Beləliklə, Cəbrayıl Neftçaladək evlərinə göndərilir.

C.Babayev evin tək oğludur. Özündən böyük bir bacısı var. Atası Vaqif Babayev neftçidir. Çimnaz xanım onun indiki işdə ol-

duğunu deyir. Sonra da əlavə edir: "Allah özü ermənilərin cəzasını verdi. Çıxıb getmək istəmədilər. Lakin Ali Baq Komandanın rəhbərliyi ilə igidliyimiz mənfur düşməni qovaraq ərazilərimizdən çıxardı. Görün bu ermənilər nə qədər yaramaz, vəhşi insanlardır ki, çıxıb gəndədə də evləri, məktəbləri, məşələri yandırdılar. Erməniləri müdafiə edənlər görə onları bu əməlləri ni də görsünlər, kimin yanında dayandıqlarını, kimi müdafiə etdiklərini bilsinlər. Oğlum Cəbrayıl yaralansa da, bilirik ki, o, Vətən uğrunda döyüşüb. Bu, xalqımızın haqq savaşı idi. Mən oğlumla fəxr edirəm. Fəxr edirəm ki, bu böyük qələbənin qazanılmasında onun da payı var. Allaha şükürlər olsun ki, Qarabağ savaşına son qoyuldu, sülh bərqərar oldu, özü də Qələbəmizlə! Prezidentimiz, Ali Baq Komandanımız İlham Əliyevə minnətdarlığımı bildirirəm. Həkimlər Cəbrayılı sağlamlığını gündəlik nəzarətdə saxlayırlar. Oğlum günlər keçdikcə özünü yaxşı hiss edir. Payon rəhbərliyi, camaatımız da sağ olsun. Vaxtaşırı oğluma baş çəkirlər".

Bəli, müharibə qələbəmizlə başa çatmışdır. Bu müharibə xalqımızın birliyi, müzəffər ordumuzun döyüş qabiliyyətini göstərdi. Şəhidlərimizin hər birinin ruhu indi şadıddır. Uğrunda vuruşduqları Qarabağ erməni faşistlərinin tapdığından azad edilmişdir. Ölkəmizin hər bəsalinasında hər bir şəhidin, hər bir qazinin xüsusi yeri var. Neftçaladan olan əsgər Cəbrayıl Babayev kimi...

Seyran CAVADOV,
"Azərbaycan"

Sinəsində vətən eşqini daşıyan oğul

Bəşəriyyətin ən dəyərlili nemətləri siyahısında vətən torpağı xüsusi yer tutur. Mənavi dünyamızın qapısını kildini bu sevgi ilə yaşayınların nəfəsi, ah, nə-rəsi, qazabı və qüruru bir andaca açır, özünün belə inanmadığı rəşadətli yarada və çətinlikləri dəf edə bilər.

Vətən müharibəsi başlayandan hər birimizin şahidi olduğu hadisələrdən söz açmaq istərdik. Müharibənin ilk gündən başlayaraq hərbi səfərbərlik söhbətlərinin qarşısına sel kimi axışan könüllülər bu sevginin daimi varlığını bir daha sübut etdi. Övladlarını cəbhəyə yola salan valideynlər onlara bir bala kimi yox, müdafiəçi, qürur yeri, söykənəcək dağ kimi baxırdı. Həmi övladını güclü döyüşə yola salırdı.

Bələ oğullardan biri də Yusibov İsmayıl Orduxan oğludur. O, 1988-ci ildə Sumqayıtda anadan olub. Atası Orduxan əslən Ermənistandanıdır və Sumqayıta təyinatla gəlmişdi.

- Elə uşaqlıqdan İsmayıl həmişə atasına tapança aldırardı. Uşaqlar arasında davada oyununda qalib gəldiyini evdə oynadı qalib gəldiyini evdə hamıya danışıq, öz "silah-sursatı"ni aparıb gizlərdi. Niyə belə etdiyini soruşanda, mənim silahımın yerini kimsə bilərsə nə döyüşçüyəm ki, deyərdi. O, oyuncuqların bəziləri indiki də evimizdədir, - deyir anası Esmira xanım bildirir.

Sumqayıt şəhər Texniki Təbiət Elmləri Liseyində təhsil alan İsmayıl olimpiadalar da iştirak etmiş, dəfələrlə fəxri fərman və diyer hədiyyələrə mükafatlandırılmışdır. Orta məktəbi bitirən il 695 balla Bakı Dövlət Universitetinin Elektro-mexanika fakültəsinə qəbul olmuşdu. - Atası Birinci Qarabağ savaşında iştirak etmişdi, -

deyir Esmira xanım söhbətinə davam edir. - Hələ o vaxt- İsmayıl balaca uşaq idi. Atası evdə döyüşlərdən danışıqda həvəslə ona qulaq asardı. Bir dəfə sonda qələbən atasına dedi ki, indiki nə olacaq, onlar bizi vuracaq, yoxsa biz onları? Atası sakitcə "Deyəsən, artıq onlar bizi vurublar" cavabını verdi. Uşaq üç-dörd gün fikrini gəzdirdi və bir axşam söhbət zamanı dedi: "Ata, qorxma, biz böyüyək, başları azərək onları". O, bu sözləri deyəndə 6 yaşlı idi. İndi balam könüllü döyüşə gedib sözüne sahiblik edir.

Təhsilini başa vurub əsgəri xidmətə yollanan İsmayıl geri qayıdandan sonra ixtisası üzrə "Azersu"nun Sumqayıt şöbəsində çalışırdı. Bir qədər sonra bir neçə dostu ilə birləşərək sahibkarlıq fəaliyyəti ilə məşul oldu.

Esmira xanım: - İnsanın vətənə bağlılığı onun hərəkətində özünü göstərməlidir. Vətənin ağır gündə qəlib gizlən, sonra sakitlik yarananda çıx ortaya ki, bəs, mən də varam. Əsl vətən sevgisi gərəkdir onun yolunda bütün çətinliklərə dəsəsin. İsmayıl sentyabrın 27-də - müharibənin ilk gündə döyüşlərinin başlaması xəbərini alan kimi cəbhəyə getmək qərarını verdi.

Şəhəri evdə cəbhəyə könüllü getmək istədiyini bildirdi və Sumqayıt şəhər Səfərbərlik şöbəsinə gələrək ərizə ilə müraciət etdi. Əsgəri xid-



mətdə artilleriyada olduğuna görə onun ərizəsinə qəbul edildilər. Sentyabrın 29-da Sumqayıtın birinci könüllüləri siyahısında İsmayıl da cəbhəyə yola düşdü.

- İsmayılı yola salandan hər gün ələ bil qanadında uçurdum, - deyir Esmira xanım əlavə edir. - Qələbə xəbərləri bizi o qədər sakitləşdirirdi ki, günün necə keçdiyini bilmirdik. Hər dəfə qələbə sevinci yaşayanda düşünürdüm ki, bu uğurda mənim də balamın payı var. Özü ilə arada əlaqə yaradırdıq. Amma elə uşaqlıqdan o söz danışan olmayıb. Yəni "hər şey yaxşıdır, ermənilərin başını əzirik, qələbə bizimdir" deyirdi. Bir dəfə bacısı dedi ki, qardaş, sənə isti palat gəndərək. Cavab yazdı ki, sinəsi vətən sevgisi ilə isinənləri soyuq əyib bilməz.

"Balaların inanc yeri anaların südüdür" deyib müdriklik. Nəticədə nə yedirdirsən, süfrənin başında da əyləşdirirsən, yenə də sənə xəncəl çalacaq. Mərdlərin isə həmin çör-çöpü vətən torpağından təmizləmək üçün həmişə əlinde qilinci olmalıdır.

Akif ƏLİYEV,
"Azərbaycan"



Erməni vəhşiliyi

Bütün dünya görməlidir ki, biz hansı düşmənlə üz-üzəyik




Azərbaycanın qələbəsi, deyəsən, ermənilər tərəfindən heç cür həzm edilmir. Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin noyabrın 10-da imzaladığı razılaşmaya əsasən, Ermənistan silahlı qüvvələri dekabrın 1-dək Kəlbəcər, Laçın, Ağdam rayonlarını tərk etməlidirlər. Artıq ermənilər 30 ilə yaxındır işğalda saxladığı Kəlbəcər rayonunu tərk etməyə başlamışlar və bu zaman onların vəhşiliklərinin son həddinin şahidi olurdu.

Uzun illərdir işğal etdikləri tarixi Azərbaycan torpaqlarında milli-mədəni irsimizi dağıdan, abidələrimizi məhv edən, insanlarımızın əmlakını ələ keçirən erməni terrorçuları bu gün Kəlbəcərdən çıxarkən növbət terrorla törətməkdən də əl çəkmir, öz çirkın xislətini bir daha nümayiş etdirirlər. Budur həmin vəhşiliklər: əşyalarını çıxardıqdan sonra evlərə od vurub yandırır. Bunu təkcə xarici media deyil, özlərinin yerli mətbuatı da sanki bir "qəhrəmanlıq" nümunəsi kimi təqdim edir. "BBC"-nin yaydığı videoreportajda həmin mənzərələr də özünü göstərir. Reportajdan görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər, hətta evlərin qapı-pəncərə çərçivələrini belə aparırlar. İşğal olunmuş ərazilərdə maddi-mədəni sənətlərimizin dağıdılması və qəzet olunması bu gün də davam edir: ermənilər apara bilmədiyi hər şeyi yandırır, ekoloji terror törədirlər.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu faktı "İnterfax"a müsahibəsində də bildirib: "Biz Füzuli şəhərini işğaldan azad edəndə orada birçə sağlam bina tapa bilmədik. Təsvür edə bilərsiniz? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Birçə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdıb. Elə bil burada vəhşi qəbilə keçib. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə quldurluqdur".

"BBC" televiziyasına danışan ermənilər deyirlər ki, onların yaşamayacağıqları evlərdə azərbaycanlılar yaşaya bilməz: "Ona görə də yandırırıq..."



Görüntülər də təsdiqləyir ki, məhv edilən təkcə evlər deyil, təbiətə də böyük ziyan vurulur. Bu həm də dünyanın uzun illər torpaqlarımızı işğalda saxlayan ermənilərin özünütəqdimatıdır: dağıtmaq, məhv etmək, tarixi silməyə çalışmaq - budur onların xisləti...

Azərbaycan, bildiyimiz kimi, daim beynəlxalq əməkdaşlığın inkişafına, dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqə-

lərin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verir. Ölkəmizin bu mövqeyi bütün dünyada müsbət qarşılanır və təqdir edilir. Dünya mədəniyyətinə, irsinə, tarixinə mühüm töhfələr verən Azərbaycandan fərqli olaraq, ermənilər tarixi, dini abidələrə qarşı vandalizmlə yanaşır.

Xislətində terrorçuluq olan ermənilər maddi-mədəniyyət abidələrinin zəngin-

liyi ilə seçilən Qarabağ bölgəsinin islam mədəniyyətinə aid bütün muzeyləri, məscidləri, abidələri viran qoyurlar. Bu, vandalizmin aktının sübutudur.

Bütün bu söylənilənlər təsdiqləyir ki, təcavüzkar Ermənistan Kəlbəcər rayonunda məşələri qəsdən qırmaqla və yandırmqla Azərbaycanın işğal altında saxladığı ərazilərində ekoloji terroru davam etdirir. Ombudsman Aparatı bununla yanaşı müraciət də qəbul edib.

Müraciətdə bildirilir ki, bu, regionun, ümumilikdə isə planetin durumuna ciddi zərər vuran ekoloji cinayətdir.

Ombudsman Səbinə Əliyeva yerli və xarici medianın faktlarla təsdiq etdiyi, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün dünya dövlətlərinə, beynəlxalq təşkilatlara, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara müraciət edərək onları təcavüzkar tərəfindən davam etdirilən ekoloji terrorun qarşısını alınması ilə bağlı təcili tədbirlərin görülməsinə çağırıb.

Qarabağ müharibəsində uğursuzluğa düşən və Azərbaycan Ordusu qarşısında darmadağın edilən Ermənistan silahlı qüvvələri Kəlbəcəri tərk etməyə məcbur edilib. Ərazini tərk edən erməni əhali isə gəderkən yanğınlara düşüb.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ekoloji QHT-lər, Azərbaycan ictimaiyyəti dünən sosial şəbəkələrdə və televiziyalarda Kəlbəcərin ərazisində

ermənilərin barbarlığını nümayiş etdirən foto və videolarda əks olunanları qətiyyətlə pisləyir və bu hərəkətləri insanlığa, təbiətə qarşı əsl düşmənçilik kimi qiymətləndirir.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kerimov jurnalistlərə açıqlamasında onu da bildirib ki, təcavüzkar Ermənistan tərəfindən işğal altındakı ərazilərdəki flora və faunanın məhvi, xüsusən də Cəbrayıl, Zəngilan, Qubadlı və işğaldan azad olunmuş digər məkanlarda yaşayış iki min ildən artıq olan təbiət abidələrinin - çinarların kəsilməsi, Şuşa ətrafındakı Topxana meşəsinin qadağan olunmuş ağ fosforla yandırılması, bu günlərdə isə Kəlbəcərdə ağacların kəsilməsi, meşələrin yandırılması və ətraf mühitə qəsdən zərər verilməsi təbiətə qarşı ən ağır cinayətdir: "Bu barbarlığa biz yayılan foto və videolarda bir daha şahid olduq. Bu ekoloji cinayətlər illər "Azərbaycan"dan alınmış fotofaktlarda da təsdiq olunub. Eyni zamanda yaşıllıqlara, meşə sahələrinə, bölgənin biomüxtəlifliyinə qarşı törədilən soyqırım yaradılmış əməliyyat qrupunda təmsil olunan əməkdaşların keçirdiyi monitorinqin ilkin nəticələrində də öz əksini tapıb".

Həmçinin qeyd edilib ki, mövcud faktlar müvafiq beynəlxalq konvensiyaların katibliklərinə təqdim olunub: "Təbiətin məhv edilməsinə, qonşu xalqa nifrət və düşmənçiliyin bu cür vəhşi formada ifadəsinə son qoyulması, talançılığın qeydə alınması və ziyanların hesablanması üçün beynəlxalq müşahidə və qiymətləndirmə qrupları Azərbaycana dəvət olunacaqdı".

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan"

Gedirlər. Çünki Ermənistan silahlı qüvvələrinin otuz ilə yaxın işğal altında saxladığı torpaqların əsl sahibləri geri qayıdır.



Amma gəldikləri kimi getmirlər. XX əsrin son onilliyində yurdlarını tərk etmək məcburiyyətində qoyduqları azərbaycanlılardan qurulu evlər qalmışdı. Sahibləri o evlərdən yalnız canlarını götürüb getməli olmuşdular. Yollarda da erməni silahlıların təqibindən qurtula bilməmişdilər. Onlarca azərbaycanlı da o qaçaqçaqda şəhid olmuşdular. Sağ qalanlar gözələrin önündə qətlə yetirilən doğmalarını, əzizlərini heç dəfn etməyə də imkan tapmamışdılar. Güllə yarası alanlar, soyuq, şaxtılı-boranlı havada yollarda donan, sağlamlıqlarını itirənlər də çox olmuşdu.

Vandallar təbiətə də aman vermirlər...

O vaxtlar - 1990-cı illərdə ermənilər işğal nəticəsində daxil olduqları kəndlərimizi, qəsəbələrimizi, şəhərlərimizi dağıdıb talan edirdilər. Nəinki evlərimizdəki, hətta muzeylərimizdə saxlanılan qiymətli əşyaları yağmaladıqlar. Ancaq ermənilər o yerlərə doğmalaş bilmədilər. Çünki o yerlər tarixi Azərbaycan torpaqlarıdır. Heç ruhlar şəhəri də buna imkan vermədi. Odur ki, cəhənnəmə çevirdikləri cənnət guşəmizdə duruş getirə bilmədilər. Ermənistan dövləti özü belə nə burada qurduğu qondarma respublikaya, nə də Azərbaycan torpaqlarını əbədi işğal altında saxlaya biləcəyinə inandı. İnansaydı, otuz ilə yaxın müddəti silahlanmağa, istehkamlar qurmağa deyil, az da olsa qurub-yaratmağa sərf edərdi.

Bu illər ərzində Ermənistanın təşvişi, xofu heç bitmədi. Amma xülyələrindən də əl çəkəmədi. İşğal etdiyi Azərbaycan torpaqlarına nəinki Ermənistan, hətta digər ölkələrdən də ermənilərin köçüb gəlmələrinə, burada məskunlaşmalarına səy göstərdi. İndi isə həmin ermənilər zəbt etdikləri Azərbaycan torpaqlarını, azərbaycanlıların evlərini tərk edirlər. Və... gəldikləri kimi getmirlər.

Azərbaycanlılar 1990-cı illərdə evlərinin yalnız əyinlərindəki



paltarla çıxdılar. Gedəndə evlərinə od vurub yandırmadılar. Çünki bu yerlərdə əcdadları ömür sürmüşdü. Uluları kimi sağ ikən yaşayıb, ölürkən də məzar yerləri kimi baxdıqları yurdu köksünə dağ çəkməyə, yandırmaya qıymadılar. Evlərdən çıxarkən qıllıladılar. Evlərinin açarlarını otuz ilə yaxındır saxlayan azərbaycanlılar var. Ancaq artıq o açarların açacağı qapılar qalmayıb. Ermənilər talan ediblər, aparıldıqlarını aparıb, apara bilmədiklərini yandırdılar.

O zaman azərbaycanlılar "yağalara qalmasını" deyib nəinki evlərini yandırdılar, həm də indi ermənilərin od vurduqları meşələrin də bir çöpünə qıymadılar. Aparar bilmədikləri mal-qaralarına belə acıdılar. Son dəfə toyuq-cüclərini dəndən, suyunu, mal-qaralarının yemini verdilər. Hinlərinin, tövlələrinin qapısını açıq qoydular. İltirini zəncirindən açıb buraxdılar. "Heyvanlar yazıqdır, acından ölmesin" dedilər.

Məktəbi yandıran erməni "məktəb direktoru"

İndi işğalçı ermənilər torpaqlarımızı tərk edərkən nəinki evlərə, təbiətə, dilsiz-ağızsız heyvanlara belə aman vermirlər. Aparar bilmədikləri mal-qaraları tələf edirlər.

Ermənilərin gəderkən də əl çəkmədikləri insanlığa yaraşmayan hərəkətlərini, qəddarlıqlarını, vəhşiliklərini əks etdirən kadrları bütün dünya təəccüblə seyr edir. İşğalçılar isə torpaqlarımızı tərk edərkən də heç nədən çəkinmirlər.

Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış razılaşmaya uyğun olaraq işğal etdikləri torpaqlarımızdan gətirilən erməni işğalçıları bütün yaşayış və inzibati binaları məhv edirlər. Ermənistan KİV-in isə heç utanmadan verdiyi məlumatlardan biri də Azərbaycanın işğaldan azad ediləcək Kəlbəcər rayonunda bir məktəb direktoru-

nun rayonu tərk edərkən tədris binasını yandırmasıdır.

Məsələyə Azərbaycan Respublikası Təhsil naziri Emin Əmrullayev münasibət bildirib. O, qeyd edib ki, Kəlbəcərdə qanunsuz məskunlaşdırılmış ermənilər köçürülməsi zamanı direktorun məktəbi nümayişkarənə şəkildə yandırması təəssüf doğurur və bu, vandalizmdir. Nazir diqqətə çatdırıb ki, bütün bu hallar nazirlik tərəfindən sənədləşdirilir və müvafiq kanallarla beynəlxalq təşkilatlara çatdırılır. Emin Əmrullayev vurğulayıb ki, ermənilər ərazilərimizi işğal edən zaman oranı tərk edən azərbaycanlılar məktəbə, eləcə də digər infrastrukturuna toxunmamışdı: "İndi isə işğal altında olmuş Cəbrayıl, Füzulidə, Qubadlıda bütün infrastruktur yerlə-yeksan edilib".

Nazir təəssüflə qeyd edib ki, Azərbaycanda 10 nəfər şagird düşmən tərəfindən atılan raket

hücumları nəticəsində həlak olub: "Müharibə dövründə 340 min şagirdin təhsil aldığı məktəblər risk zonasına daxil olduğundan orada təhsilin təşkili, ümumiyyətlə, mümkün olmayıb. Düşmənin atdığı raket zərbələrindən 50 məktəb bu və ya digər dərəcədə zərər görüb. Bəzi məktəblər isə ümumiyyətlə, yarasız hala düşüb".

Azərbaycan əsgəri yalnız döyüş meydanında düşməne layiq olduğu cavabı verib. Ermənistan silahlı qüvvələri isə məktəbləri, evləri hədəf almaqdan, uşaqları qətlə yetirməkdən heç vaxt çəkinməyib. Şübhəsiz, onların bu qeyri-insani davranışlarında məktəb binasını yandırmaya qadir olan həmin o erməni məktəb direktoru kimi müəllimlərinin böyük rolu var.

Sadə olduğu qədər də dərin bir həqiqət mövcuddur. Əsl müəllim şagirdlərinə yalnız savad ver-

mir, elm öyrətmir, həm də nəsil yetişdirir, tərbiyə edir. Müəllim şagirdləri üçün insanlıq nümunəsi olmalıdır. Bizə müəllimlərimiz başqalarının vətəni işğal etməyi, qocasını, qadını, uşağını öldürməyi, ümumiyyətlə, düşmən belə olsa döyüşçü olmayanı canına qəsd etməyi, təbiətə zərər vurmağı, talançılıq öyrətməyiblər. Müəllim adını şəərəllə daşıdıqları, şagirdlərinə layiqəli olmağı öyrətdikləri üçün onlara hörmət və rəğbətimiz sonsuzdur.

Tarixin yaddaşında hər kəs öz əməlləri ilə qalacaq

Bunu da unutmaq olmaz. Tarixin yaddaşı güclüdür. Hər kəs öz əməlləri ilə xatırlanacaq. Kəlbəcərdə işğal nəticəsində zəbt etdikləri yerləri tərk edərkən məktəb binasını yandıran erməni di-

rektorun bəd əməli isə yalnız özü deyil, həm də hər zaman xalqına utanc gətirəcək. Təəssüf ki, bunu hələ də dərk etmək iqtidarında deyillər.

Hazırda Azərbaycan hökuməti işğaldan azad edilən bütün bölgələrdə Ermənistanın vurduğu zərara hesablayır və yenidənqurma çərçivəsində tədbirlər görülür. Bununla yanaşı, ərazilər minə və partlamamış mermirlərdən təmizlənir.

İşğaldan azad edilən doğma yurdlarını uzun illər sonra yenidən görənler kədərli mənzərələrə qarşılaşırlar... Evlərdən geriye yalnız uçub dağılmış daşları qalıb. Buna baxmayaraq özlərini xoşbəxt hiss edirlər. Çünki o yurd yerlərini yenidən abad görəcəkləri, orada ömür sürəcəkləri günlər uzaqda deyil.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"



Beynəlxalq ictimaiyyət Azərbaycanın zəfərini yüksək qiymətləndirir



Noyabrın 20-də İtaliyanın Kataniya Şəhər Şurasında "BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 822, 853, 874 və 884 nömrəli qətnamələri dərhal icra edilməlidir" adlı sənəd yekdilliklə qəbul edilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf yeddə rayon da daxil olmaqla Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu, 1 milyondan çox azərbaycanlın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, azərbaycanlılara qarşı müharibə cinayətləri və Xocalı soyqırımının törədildiyi bildirilir.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını tələb etdiyini vurğulanır.

Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il tarixli "Çiraqov və digərləri Ermənistan qarşı işi" ilə bağlı qərarında da Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən işğal edildiyini təsdiqləndiyi ifadə olunur.

Sənəddə həmçinin İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqət çəkilir və bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin cari ilin fevralında İtaliya dövlət səfəri zamanı imzalanmış "İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxözlü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"yə istinad edilir.

Münaqişə ilə bağlı mövcud hüquqi əsaslara və 30 ilə yaxındır ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılan danışıqlara baxmayaraq, Ermənistanın destruktiv siyasəti nəticəsində danışıqların bloklandığı, Azərbaycan xalqının böyük ədalətsizlikə üzləndiyi və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına qayıdabilməyi, ailə üzvlərini mezarlarını belə ziyarət edə bilmədikləri vurğulanır.

Sənəddə sentyabrın 27-dən etibarən Ermənistanın yeni hərbi təcavüzü zamanı qəsdən müli obyektləri və müli şəxsləri hədəf alaraq Gəncə və Bərdə şəhərlərini bombalaması pislənir, bu xüsusda Gəncə və Bərdə şəhərlərinin sakinləri, hətta bütün Azərbaycan xalqı ilə həmrəylik ifadə edilir.

Kataniya Şəhər Şurasının beynəlxalq hüququn norma və prinsiplərini dəstəklədiyi və bu xüsusda, Ermənistanın təcavüz siyasətini pislədiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və bütünlüklə çıxarılması, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələrinin dərhal yerinə yetirilməli olduğu, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməli olduğu vurğulanır.



Azərbaycanla bağlı qərar qəbul olunub. Hazirlər tam yanlıs dəyərləndirir. Azərbaycan Ordusu beynəlxalq hüquqa zidd olan heç bir iş görməyib. Heyatə keçirilənlərdə əsas məqsəd 30 ildən bəri işğal altında olan torpaqların düşməndən azad edilməsindən ibarətdir. Bunu hər kəs bilməlidir". Vətənin qorunmasını və işğal altındakı torpaqların azad edilməsini müqəddəs borc olduğunu xatırladan nazir deyib: "Azərbaycan Ordusu məhz bu işi görüb. Ermənistan ordusu isə bütün dünyanın gözü qarşısında Azərbaycanın müli yaşayış məntəqələrini, şəhərləri, dinc insanları bombalayıb".

İ.Yosipoviç Ermənistanın 1990-cı illərdə xarici havadarlarının siyasəti və hərbi dəstəyindən faydalanaraq Azərbaycanın torpaqlarını zəbt etməsinə və orada qondarma "müstəqil dövlət" yaratmasına qəddar olduğunu vurğulayır ki, Qarabağın işğalını Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən güclənib, paytaxt Bakı Avropanın ən gözəl paytaxt şəhərləri ilə bərabərdir. Hazırda Azərbaycan iqtisadi və hərbi baxımdan Ermənistanı dəfələrlə üstələyir. Nəticədə Azərbaycan mühüm qələbələr qazandı və erməni tərəfini hərbi fəlakətə üzübüz qoydu. Son məqamda Ermənistan rəhbərliyi Qarabağdakı ambisiyalarından əl çəkməyə məcbur olaraq Moskvadan vasitəçiliyi ilə ərazilərini Azərbaycan qaytarılmasına dair bəyanat imzaladı.

İ.Yosipoviç qeyd edib ki, Azərbaycan rəhbərliyinin qərarı mərhəmətli və

müdrikdir. Aşkar üstünlükdən faydalanmaq və düşməni tamamilə əzmək əvəzinə, Azərbaycan humanistik göstərərək danışıqlara razılıq verdi. Bu, bölgədə sülhün bərqərar olması üçün yaxşı imkan yaradır.

Müəllif vaxtilə Xorvatiyanın da eyni münaqişə və proseslərdən keçdiyini xatırladıb.



Bu günlər Azərbaycan böyük sevinc içərisindədir. Təbii ki, hamı kimi mən də çox sevincliyəm. Ağdam rayonunun 27 ildən sonra Azərbaycana geri qaytarılması tarixi hadisədir. Bu, şəhid və qazilərimizin rəşadətli hesabına qazanılmış uğurdur. Bu, böyük hərbi zəfəri ilə müdrik diplomatiyanın ortaq nəticəsidir. Azərbaycan öz problemini təkbaşına həll edərək hərbi gücünü və diplomatik imkanlarını bütün dünyaya göstərdi.

Müfikirli AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin dekani, professor Zakir Avşar ifadə edib.

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları və işğal altındakı ərazilərimizin düşməndən xilas edilməsi prosesini Çanaqqla zəfəri və Qafqaz İslam Ordusunun tarixi missiyası ilə müqayisə edən professor Zakir Avşar deyib: "Azərbaycan Ordusu həqiqətən də mübarək bir Orduudur. Müstəqilliyin qorunması üçün üzünə düşən missiyanı qorumağa qadirdir".

Türkiyənin bu prosesdə ilk gündən Azərbaycana siyasi və mənəvi dəstək verdiyini, bütün zəruri yardımı göstərməyə hazır olduğunu diqqətə çatdıran professor Zakir Avşar bildirib: "Bu Qələbə Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan əsgərinin cəhəddə qazandığı möhtəşəm zəfərdir".

Azərbaycan-Türkiyə qarışıqlıq münaqişələrinin real vəziyyətini yüksək dəyərləndirən alim əminliklə deyib ki, tarixdə çətin və sevincli günlərdə bir-birinə yardım olan dövlətlərimiz və xalqlarımız bunu əbədiyyətə qədər davam etdirəcəklər.



Ermənistan "Le Figaro Magazine" jurnalı üçün reportaj hazırlayan jurnalist Silven Tesson "France Inter" televiziya kanalında yayımlanan verilişdə Ermənistan-Azərbaycan münaqişəsini qərəzli şəkildə şərh edib.

Silven Tesson "kilsən böyük qızı" Fransada pravoslav ermənilər üçün dəstək istəyərək deyib: "Biz ölkəmizin xristian köklərinə sahib olduğunuzu unutmamalıyıq". Özüni şeytan dünyasında strateq hesab edən S.Tesson Qarabağ münaqişəsinə dini din qeydirməyə çalışaraq diqqət Ermənistanın işğalçılıq siyasətindən yayındırmağa cəhd göstərib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev jurnalist Nikola Boya verdiyi və bu ölkədə fəaliyyət göstərən "Mondie Afrique" portalında dərc olunan "Qarabağ bizim Elzas-Lotaringiyadır" sərəvhəli müsahibəsində söyləyib. Fransa mətbuatının və jurnalistlərinin münaqişə ilə bağlı qərəzli mövqeyinə etirazını bildiren səfir deyib ki, onlar ne üçün yalnız Türkiyənin Azərbaycana siyasi dəstəyindən yazırlar? Axı, Azərbaycan öz Ordusunu İsraildən, Rusiyadan və digər ölkələrdən aldığı hərbi texnika ilə gücləndirib. Nəyə görə Ermənistanı pulsuz silahlandırın ölkələr barədə heç nə yazılmır? Fransanın və fransız mətbuatının qərəzli mövqeyi təəssüf doğurur. Bu cür münasibət beynəlxalq hüquqa etinasızlıqdan başqa bir şey deyil.

Müsahibədə bildirilir ki, S.Tesson Qarabağın tarixindən bəhs edərkən də faktları təhrif edir və bununla da erməni-pərəst mövqeyini bir daha göstərib. Halbuki bütün dünya bilir ki, Qarabağın yuxarı və aşağı hissələri tarixi Azərbaycan torpaqlarıdır. Səfir oxuculara Ermənistanın Azərbaycana hərbi müdaxiləsində səbəbləri və ağır nəticələrini barədə də məlumat verir.

Diplomat Fransa mətbuatında tez-tez rast gəlinən guya Azərbaycan tərəfindən "muzdlular"ın döyüşdüyü barədə fikirləri də qətiyyətlə pisləyərək soru-

şub: "Deyin görək uydurduğunuz muzdlular neçə nəfər idi? Haradan gəlmişdilər? Hansı motivasiya ilə gəlmişdilər?" Bu suallara cavab tapa bilməyəcəksiniz, çünki belə bir şey olmayıb. Bəs ne üçün xaricdə yaşayan ermənilərin Qarabağa gedərək döyüşmələri barədə S.Tesson heç nə danışmayıb? Bu məsələnin üstündən həmişə olduğu kimi, bu dəfə də sükkulla keçdi.

BMT Təhlükəsizlik Şurasının qətnamələrini, digər beynəlxalq qurumların qərar və qətnamələrini xatırladan səfir R.Mustafayev qeyd edib ki, əslində, Azərbaycan həmin qərar və qətnamələri təkbaşına döyüş meydanında icra edib. Axı, bu qərarları Fransanın da həmsədr olduğu ATƏT-in Minsk qrupu icra etməli idi. Bu, bir yana qalsın, heç olmasa, öz ərazi bütövlüyünü bərpa edən Azərbaycana münasibətdə bitərəf qalmalı idi.



Noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında 44 günlük müharibənin nəticələrinə həsr olunan "Qafqaz müharibədən sonra" adlı onlayn-forum keçirilib.

AZƏRTAC xəbər verir ki, Vaşinqtonun Mərkəzi Asiya və Qafqaz İnstitutunun təşkil etdiyi forumda institutun direktoru Svante Kornell, Ceymstaun Fondunun prezidenti Qlen Hovard, Gürcüstanın ABŞ, Kanada və Meksikadakı səfiri Tedo Caparidze, Stokholmdakı Siyasi Təhlükəsizlik və İnkişaf İnstitutunun böyük elmi işçisi, Türkiyə parlamentinin sabiq üzvü Suat Kınıkloğlu, MDBM-nin Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Sergey Markedonov çıxış ediblər.

Forumda atəşə haqqında 10 noyabr tarixli üçtərəfli bəyanat və regionda müharibədən sonrakı dövrdə təhlükəsizlikə bağlı vəziyyət müzakirə edilib. Ekspertlər qeyd ediblər ki, Azərbaycan Ordusu erməni qoşunları üzərində həlledici qələbə qazanıb və 27 il ərzində işğal altında olan geniş ərazilər üzərində nəzarəti bərpa edib.

Müzakirələrin iştirakçıları bildiriblər ki, regionda yeni vəziyyətlə əlaqədar ölkələr arasında qarşılıqlı münasibətlərin dinamikasi da dəyişə bilər. Uzunsürən Qarabağ münaqişəsi regionda təhlükəsizlik sahəsində xeyli problem yaradıb. ATƏT-in Minsk qrupu mövcudluğu dövründə qeyri-səmərəli olub. Qeyd edilib ki, son 20 ildə Azərbaycan rəhbərliyi ölkənin hərbi potensialını artırmağa nail olub, yekunda Azərbaycan Ordusunun peşəkərliliyi işğal edilmiş ərazilər azad olunmasına həlledici rol oynayıb.



Ermənistan "Le Figaro Magazine" jurnalı üçün reportaj hazırlayan jurnalist Silven Tesson "France Inter" televiziya kanalında yayımlanan verilişdə Ermənistan-Azərbaycan münaqişəsini qərəzli şəkildə şərh edib.

Silven Tesson "kilsən böyük qızı" Fransada pravoslav ermənilər üçün dəstək istəyərək deyib: "Biz ölkəmizin xristian köklərinə sahib olduğunuzu unutmamalıyıq". Özüni şeytan dünyasında strateq hesab edən S.Tesson Qarabağ münaqişəsinə dini din qeydirməyə çalışaraq diqqət Ermənistanın işğalçılıq siyasətindən yayındırmağa cəhd göstərib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev jurnalist Nikola Boya verdiyi və bu ölkədə fəaliyyət göstərən "Mondie Afrique" portalında dərc olunan "Qarabağ bizim Elzas-Lotaringiyadır" sərəvhəli müsahibəsində söyləyib. Fransa mətbuatının və jurnalistlərinin münaqişə ilə bağlı qərəzli mövqeyinə etirazını bildiren səfir deyib ki, onlar ne üçün yalnız Türkiyənin Azərbaycana siyasi dəstəyindən yazırlar? Axı, Azərbaycan öz Ordusunu İsraildən, Rusiyadan və digər ölkələrdən aldığı hərbi texnika ilə gücləndirib. Nəyə görə Ermənistanı pulsuz silahlandırın ölkələr barədə heç nə yazılmır? Fransanın və fransız mətbuatının qərəzli mövqeyi təəssüf doğurur. Bu cür münasibət beynəlxalq hüquqa etinasızlıqdan başqa bir şey deyil.

Müsahibədə bildirilir ki, S.Tesson Qarabağın tarixindən bəhs edərkən də faktları təhrif edir və bununla da erməni-pərəst mövqeyini bir daha göstərib. Halbuki bütün dünya bilir ki, Qarabağın yuxarı və aşağı hissələri tarixi Azərbaycan torpaqlarıdır. Səfir oxuculara Ermənistanın Azərbaycana hərbi müdaxiləsində səbəbləri və ağır nəticələrini barədə də məlumat verir.

Diplomat Fransa mətbuatında tez-tez rast gəlinən guya Azərbaycan tərəfindən "muzdlular"ın döyüşdüyü barədə fikirləri də qətiyyətlə pisləyərək soru-

şub: "Deyin görək uydurduğunuz muzdlular neçə nəfər idi? Haradan gəlmişdilər? Hansı motivasiya ilə gəlmişdilər?" Bu suallara cavab tapa bilməyəcəksiniz, çünki belə bir şey olmayıb. Bəs ne üçün xaricdə yaşayan ermənilərin Qarabağa gedərək döyüşmələri barədə S.Tesson heç nə danışmayıb? Bu məsələnin üstündən həmişə olduğu kimi, bu dəfə də sükkulla keçdi.

BMT Təhlükəsizlik Şurasının qətnamələrini, digər beynəlxalq qurumların qərar və qətnamələrini xatırladan səfir R.Mustafayev qeyd edib ki, əslində, Azərbaycan həmin qərar və qətnamələri təkbaşına döyüş meydanında icra edib. Axı, bu qərarları Fransanın da həmsədr olduğu ATƏT-in Minsk qrupu icra etməli idi. Bu, bir yana qalsın, heç olmasa, öz ərazi bütövlüyünü bərpa edən Azərbaycana münasibətdə bitərəf qalmalı idi.



Kolumbiya Milli Ordusunun geniş dinləyici kütləsinə malik radio kanalında bu ölkədəki səfirimiz Məmməd Talibovun Ermənistan-Azərbaycan münaqişəsi, işğalçı dövlətin son hərbi təcavüz cəhdi, Silahlı Qüvvələrimizin işğaldan olan Azərbaycan ərazilərini azad etməsi və 10 noyabr tarixindən qüvvəyə minən atəşə bəyanatı haqqda müzahibəsi efirə gedib.

Azərbaycanın Kolumbiyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, səfir ilk olaraq, münaqişənin tarixindən, Ermənistanın 1988-ci ildən Azərbaycanı qarşı ərazi iddialarından, 1991-1994-cü illərdə isə hərbi təcavüzə əl ataraq Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərini 20 faizini işğal etməsi və bu ərazilərdən 1 milyona yaxın azərbaycanlı qoşmasından, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş qətnamələrin tələblərindən, Ermənistanın 27 ildir bu sənədlərin tələblərinə məhəl qoymaması və Minsk qrupu çərçivəsində aparılan danışıqlarda da davamlı olaraq qeyri-konstruktiv mövqe tutmasından danışıb.

Ermənistanda milliyətçi qüvvələrin hakimiyyəti gəlməsindən sonra bu ölkənin son iki ildə Azərbaycana qarşı aqressiv mövqeyinin daha da gücləndiyini və təxribat əməllərini artırdığını deyən səfir sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqələrinə, dinc əhaliyə və müli infrastrukturaya qarşı genişmiqyaslı hücumları həyata keçirdiyini və bu hücumların müli əhali arasında qadınlar və azyaşlı uşaqlar da daxil olmaqla çoxsaylı itkilərə səbəb olduğunu, cəbhə xəttindən uzaqda yerləşən şəhərləri balistik raketlərə hədəf aldığı, Azərbaycan Ordusunun Ermənistanın təcavüz aktının qarşısını almaq, müli əhəlin təhlükəsizliyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum əməliyyatları həyata keçirdiyini söyləyib.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan bəyanatın tələblərinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğaldan qalan ərazilərindən çıxarılmaqda olduğunu, atəşə nəzarət məqsədilə bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıdılmasının nəzərdə tutulduğunu bildirib.

Münaqişənin yaranma səbəbinin bu ərazilərin strateji əhəmiyyəti ilə bağlı olub-olmadığına dair suala münasibətdə səfir işğal olunmuş ərazilərin strateji önəmindən öncə ölkəmiz üçün tarixi-mənəvi dəyərli malik olduğunu, Azərbaycan mədəniyyətinin beşiyi olan bu torpaqlarda çoxsaylı ziyalı, incəsənət və dövlət xadimlərinin yetişdiyini qeyd edib.

Əldə olunan razılaşmanın pozulması və münaqişənin yenidən hərbi mərhələyə keçməsi ehtimalı haqda sualla bağlı təmsilçimiz Ermənistanın 44 gün davam edən hərbi əməliyyatları ərzində 3 dəfə elan edilmiş humanitar atəşə rejimini dərhal pozduğunu, bu səbəbdən Azərbaycan tərəfinin daim belə təxribatlara hazır olduğunu bildirib.

Səfir bugüncədə hərbi əməliyyatlar yolu ilə işğaldan azad edilmiş şəhərlərimizin Ermənistan tərəfindən tamamilə məhv edildiyini, eyni zamanda, bəyanatın tələblərinə əsasən ermənilərin hərbdə işğal edilmiş ərazilərimizi tərk edərkən yerli infrastruktura və ətraf mühitə ciddi zərər vurduğunu, bütün bunların Ermənistan hökumətinin bölgədə yaşayan erməni icmasında Azərbaycanı qarşı aşıladığı nifrətin göstəricisi olduğunu və bu cinayətlərə bağlı Azərbaycanın beynəlxalq məhkəmə orqanlarına müraciət edəcəyini söyləyib.

Münaqişə ilə yanaşı, Azərbaycanın coğrafi yerləşməsi, dövlət quruluşu,

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti, ölkəmizin neft sənayesi tarixi, enerji və infrastruktur layihələri, turizm imkanları və çoxmədəniyyətli haqqında danışan səfir Azərbaycanın 40-a yaxın fərqli etnik mənsubiyyətdən olan insanlara, o cümlədən on minlərlə erməni ailəsinə evsahibliyi etdiyini, bu xüsusda Roma Papası Fransisko tərəfindən bütün dünya ölkələri üçün tolarantılıq modeli adlandırıldığını bildirib.

Sonda Kolumbiya ilə ikitərəfli əlaqələrdən danışan səfir iki ölkə arasında müsbət siyasi dialoqun mövcud olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində, habelə qanunverici orqanlar arasında davamlı əməkdaşlıq aparıldığını, Kolumbiya Parlamenti tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın münaqişədəki haqlı mövqeyini dəstəkləyən sənədlərin qəbul edildiyini, ölkələrimiz arasında kənd təsərrüfatı, turizm, mədəniyyət, təhsil sahələrində ortaq layihələr işləndiyini, bu xüsusda azərbaycanlı diplomatlar üçün ispan dili kurslarının kolumbiyalı müəllimlər tərəfindən həyata keçirildiyini qeyd edib.



Bəhreyn Krallığının "The Daily Tribune-News of Bahrain" qəzetində Azərbaycanı Sədiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevinin "Azərbaycanın Qarabağ müharibəsində Qələbəsi" sərəvhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Silahlı Qüvvələrin Müzaffər Ali Baş Komandanı İlham Əliyevin böyük şərəf-dəlik məhərrati sayəsində Azərbaycan Ordusunun 44 günlük döyüşlərdən sonra Ermənistan silahlı qüvvələrini darmağadığı, tarixi Qələbə qazanaraq torpaqların işğaldan azad edildiyi qeyd olunur. Müəllif əlavə edir ki, döyüş meydanında məğlub olan düşmən yaşayış məntəqələrini ağır artilleriya və raketlərlə hücum edib.

Məqalədə ordusu tamamilə darmağadığı, tarixi Qələbə qazanaraq torpaqların işğaldan azad edildiyi qeyd olunur. Müəllif əlavə edir ki, döyüş meydanında məğlub olan düşmən yaşayış məntəqələrini ağır artilleriya və raketlərlə hücum edib.

Məqalədə Ermənistan silahlı qüvvələrinin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Mingəçevir su anbarını da raketlərlə atəşə tutduğunu, dinc sakinləri qətlə yetirdiyi, Azərbaycan Ordusunun isə bu vəhşilikləri döyüş meydanında layiqli cavab verdiyi vurğulanır.



Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayilovun "L'Express" jurnalında bir qrup "universitet müəllimi"nin müraciətinə etiraz olaraq cavab yazısı dərc olunub. Daimi nümayəndə həmin müraciətdə yer almış saxta məlumatlara etiraz edərək reallığı əks etdirən detalları təqdim edib.

O yazır ki, müraciətin müəllifləri hansı səbəblərdə Ermənistanın Azərbaycan ərazilərini 20 faizini işğal etməsi faktını heç yerdə müzakirə etmirlər. Bu "universitet müəllimləri" BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə açıq-aşkar qınadığını da nəyə görə unudurlar. Nəhayət, bu "universitet müəllimləri"nin yazılarında Jofrua dö Laqasnerinin, Dónis Çalqranj Limenin dözümsüzlük və həddindən artıq sadəlik çağırışlarını görmək dəhşətlidir.

Dövrünün gənc nəslinə müraciət edərək oxuduğu "parlaq bir sabah və gələcəyə inanan" İv Montan sonradan aydın şəkildə deyib: "Biz axmaq və təhlükəli idik". Jofrua dö Laqasneri bu təhlükəli məşəli növbəti nəsillərə ötürülməkdə davam etdiyini sübut edir. 1970-ci illərdəki maqorlarda olduğu kimi, eyni dözümsüzlük, eyni sadəlik, eyni manixizm. Təbiiyyətinə görə bir-birindən çox uzaq olan iki münaqişəni eyniləşdirərək Kosovo kimi qondarma "Dağlıq Qarabağ respublikası"nın beynəlxalq səviyyədə tanınmasına çağırış uzunmüddətli düşməncillikdir. Bu məsuliyyətsiz yanaşma Avropada zərəkə millətçilik və təhlükəli separatistlərə geniş qapı açar bilər.



Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Vasif Hüseynov Avropanın "Euractiv" nəşrinə "İl Qarabağ müharibəsi Ermənistan və Azərbaycanı necə dəyişdi?" başlıqlı məqaləsi dərc olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, məqalədə sentyabrın 27-dən oktyabrın 10-na kimi Ermənistan və Azərbaycanın arasında baş tutmuş müharibədən söz açılır. Vurğulanır ki, 44 günlük müharibə Ermənistanın məğlubiyəti ilə nəticələndi və tərəflər Rusiyanın vasitəçiliyi ilə Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına dair bəyanat imzalayıblar.

Müəllif qeyd edir ki, müharibə Azərbaycanı sosial və siyasi mühtə əhəmiyyətli dərəcədə dəyişdi və xalq yekdil şəkildə müharibə ilə bağlı hökumət və onun siyasətinə dəstək ifadə edib. Vasif Hüseynov yazır ki, müharibə dövründə hökumət, həmçinin tənqid mövqəyə sərgiləyən müxalif qüvvələrin də dəstəyini qazanıb. Lakin bildirilir ki, müharibə qarşı tərəfdə tamamilə fərqli nəticələrə səbəb olaraq Ermənistan ordusunun yenilməzliyinə və Azərbaycan Ordusu üzərində mütləq üstünlüyə sahib olduğunu inanən əhali arasında şok effekti yaradıb. Bu, bir tərəfdən siyasi qüvvələrə etibar sarsıdıb, digər tərəfdən ölkədə güclü siyasi böhrana gətirib çıxarıb. Müəllif, eyni zamanda, üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan əhali tərəfindən parlamentə hücum, etiraz aksiyaları və etirazçıların həbsdə saxlanması qeyd edir.

Yekun olaraq müəllif bildirir ki, Qarabağdakı məğlubiyət Ermənistanı siyasi böhrana, ətraf mühitə qarşı cinayət törətməyə sürüklədiyi halda, Azərbaycan əhali tarixi Qələbəni qeyd edir və öz torpaqlarından didərgin düşmüş məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıdacaqları günü gözləyirlər.

Həmçinin BMTM-in müxəssisi Şahmar Hacıyev eyni nəşrdə Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin işə düşməsi barədə məqaləsi dərc olunub. Müəllif qeyd edir ki, TAP Boru kəməri türk-yunan sərhədindən başlayır və Yunanistan, Albaniya və İtaliyanın cənub hissəsindəki son təyinat məntəqəsinə qədər uzanır: "Boru kəmərinin ilkin gücü ildə 10 milyard kubmetr təbii qaz olacaq və gələcəkdə bu həcm 20 milyard kubmetrə qədər artıracaq. TAP vasitəsi ilə ildə 8 milyard kubmetr qaz İtaliyaya, qalan 2 milyard kubmetr isə Yunanistan və Bolqarıstana neql olunacaq".

Müəllif yazır ki, 2020-ci il TAP boru kəməri üçün əlamətdar bir il olub. Belə ki, 2020-ci ilin oktyabrında TAP Yunanistan-Türkiyə sərhədindən Cənubi İtaliyadakı boru kəməri qəbul terminalına qədər təbii qazla doldurulub. Nəhayət ki, noyabrın 15-də "Cənub qaz dəhlizi"nin son hissəsi olan TAP kəməri tamamlanıb və ticarət fəaliyyətinə başlayıb: "Ne COVID-19 pandemiyası, ne də Qarabağ müharibəsi Azərbaycanın TAP layihəsinə yekunlaşdırılmasına mane ola bilmədi və ilk Azərbaycan qazı artıq Avropa istehlakçlarına neql edilib. Təxmini dəyəri 4,5 milyard avro olan TAP boru kəməri, Xəzər dənizindəki "Şahdəniz 2" qaz yatağının (SD2) Avropa istehlakçılarına qaz neql etmək üçün yeni bölgələr arası ixrac qaz kəməridir".



gubre.az

Fermerin bütün ehtiyacları bir mərkəzdə!

- Toxumlar
- Gübrələr
- Bitki mühafizə vasitələri

828
bizə zəng edin

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir

Azərbaycanda noyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulaacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8°, gündüz 8-11°, Bakıda gecə 6-8°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 770 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Noyabrın 22-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 7-11° isti, dağlarda gecə 3-8°, gündüz 1-3° şaxta olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 8-12° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində havanın yağintılı olacağı, arabir qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə

də arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 1-3° şaxta olacağı proqnozlaşdırılır.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın arabir yağintılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 1-4°, gündüz 7-12° isti olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir yağış gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-10° isti, dağlarda gecə 2-5°, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərinin, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 7-11° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı ehtimal edilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 4-6°, gündüz 7-10° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 0-3° isti olacağı ehtimalı var.

B İ L D İ R İ Ş

“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” Publik Hüquqi Şəxsi və tabeliyində olan müəssisələri üçün maşın və avadanlıqların satın alınması məqsədilə elan etdiyi açıq tenderin qalibi “Lotus Co” QSC olmuşdur.

Qalib təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

OXUCULARIN NƏZƏRİNƏ “AZƏRBAYCAN”

qəzetinə 2021-ci il üçün
abunə yazılışı kampaniyası başlayıb!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.

Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

“Azərmatbuatçıyı” ASC (012) 440-46-94, (070) 244-17-34

“Azərpoçt” ASC (012) 598-49-55, (051) 225-02-13

“Qaya” firması (012) 564-63-45, (050) 214-04-05

“Kaspi” MMC (012) 432-39-55, (012) 510-82-24

“Region Press” MMC (055) 316-79-01, (050) 316-79-01

“Səma-M” MMC (012) 594-09-59

“Ziya” LTD (012) 497-76-96, (050) 306-77-22

“Pressinform” MMC (012) 598-49-52, (070) 340-01-00

“City press” MMC (055) 819-09-26

1 illik

124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat

6 aylıq

62,40 (altmış iki manat qırx qəpik) manat

3 aylıq

31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə
üzlaşsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli
telefonla zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

Avropa çempionatının son günündə 5 cüdoçumuz mübarizə aparacaq

Çexiyanın paytaxtı Praqada start götürən Avropa çempionatının son günündə Azərbaycanın 5 cüdoçusu mübarizə aparacaq.


AZƏRTAC xəbər verir ki, qıta çempionatında kişilər arasında Məmmədli Mehdiyev (90 kq) niderlandlı Yesper Smink, Zelim Kotsoyev polşalı Oleksii Lysenko, Elmar Qasımov (hər ikisi 100 kq) avstraliyalı Aaron



Fara, Uşangi Kokauri (100 kiloqramdan yuxarı) rusiyalı Tamerlan Başayev və macarıstanlı Riçard Sipoc çüdüünün qalibi ilə döyüşəcəklər.

Qadın cüdoçularının yarışında isə İrina Kindzerska (78 kiloqramdan yuxarı) ilk qarşılaşmasını dördüncü finalda ispaniyalı Sara Alvarrez və serbiyalı Milisla Zabiç çüdüünün qalibinə qarşı keçirəcək.

Avropa çempionatına 40 ölkədən 355 cüdoçu qatılıb.



Moskva Qərbi qarşı əks-sanksiyaları 2021-ci ilin sonunadək uzadıb

Rusiya Prezidenti Vladimir Putin Moskvaya qarşı sanksiyalar tətbiq edən bir sıra Qərb ölkələrinə qarşı 31 dekabr 2021-ci ilə qədər ayrı-ayrı xüsusi iqtisadi tədbirlərin uzadılması haqqında fərman imzalayıb. Bu barədə “Rosbalt” agentliyi xəbər verir.

Rusiya Prezidentinin 6 avqust 2014-cü il tarixli fərmanı ilə erzaq embarqosu “Moskvanın Ukrayna ilə bağlı mövqeyinə və Kırımın qanunsuz ilhaqına görə” Rusiyaya qarşı sanksiyalar tətbiq etmiş ölkələrə tətbiq edilib.

Xatırladaq ki, sentyabr ayında Aİ Ukraynada sabitliyin pozulmasına görə Moskvaya qarşı iqtisadi sanksiyaları altı ay müddətinə uzatmışdır.

BMT: Dünya əhalisinin yarıdan çoxu antisanitar şəraitdə yaşayır

Yer üzündə təxminən 4,2 milyard insan sanitariya normalarına uyğun olmayan şəraitdə yaşayır və həyata içməli sudan məhrumdur. “Sanitariya normaları isə yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün zəruri şərtdir”, - deyir BMT-nin baş katibi Antoniu Quterriş bildirib.

O, həmçinin qeyd edib ki, dünya əhalisinin 2 milyardının (planetin əhalisinin dördüdə



birindən çoxu) əsas gigiyena vasitələrindən belə istifadə etmək imkanı yoxdur. Bu insanlar xüsusilə pandemiya şəraitində öz sağlamlığını qoruya bilmirlər. Quterriş əlavə edib ki, vəziyyəti düzəltmək mümkündür, lakin “Yer kürəsinin bütün əhalisinin su və lazımı sanitariya vasitələri ilə təminatı dünya üzrə ÜDM-in 1,5 faizinə başa gələcək”.

Meksikada minlərlə adam təxliyə edilib

Meksikada güclü yağışların yaratdığı daşqınlar nəticəsində yüzlərlə ev və mülki obyekt zərər görmüşdür. Bu barədə TASS agentliyi xəbər verir.

Leyсан yağışları xüsusilə Çyapas və Tabasco




ştatlarının sakinlərinə daha ciddi təsir edib. Həmin ştatlardan minlərlə insan təxliyə olunub.

Məlumatla görə, ötən həftə Çyapasda 22, Tabaskoda isə 17 nəfər daşqınların qurbanı olub.

Avropa İttifaqı Rusiya peyvəndindən imtina etdi

Rusiyanın “Sputnik V” preparatı Aİ-nin peyvənd strategiyasına daxil olmayacaq. Avropalı məmurlar bildiriblər ki, onlar yalnız Aİ ərazisində hazırlanmış preparatları almağa hazırdırlar. Bu barədə “Röyter” agentliyi tədarüklə bağlı danışıqlarda iştirak edən Aİ məmuruna istinadən xəbər verir.

Avropa İttifaqı Pfizer (ABŞ) və BioNTech (Almaniya) şirkətləri tərəfindən hazırlanmış 300 milyon Covid-vaksin dozalarını almaq niyyətindədir. Belə bir preparatın bir dozası 15,5 avroya başa gələcək.



Qeyd edək ki, ABŞ peyvəndinin klinik sınaqları hələ başa çatmayıb. Aİ üçün sövdələşmənin ümumi məbləği (300 milyon doza) təxminən 4,6 milyard avro olacaq.

Bundan başqa, Avropa İttifaqı Almaniyanın CureVac şirkətilə 405 milyon doza üçün müqavilə imzalayıb. Qiyməti Brüssel üçün ilk 225 milyon doza üçün 10 avro təşkil edəcək. Təchizat artıq mart ayında başlaya bilər. Xatırladaq ki, koronavirusdan ilk peyvənd Rusiyada qeydə alınmışdır. Bu barədə avqustun 11-də Rusiya Prezidenti Vladimir Putin xəbər vermişdir.

Qəzetin daim yenilənən rəsmi internet ünvanı: www.azerbaijan-news.az

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoillüstrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin kompüter mərkəzində yığılıb sahifələndirilib, “Azərbaycan” nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sütyonlanıqlarla bərabər, dərəcə üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 7465
Sifariş 2647
Qiyməti 40 qəpik